



XALQ QƏZETİ

№ 29 (29001) 6 fevral 2019-cu il, çərşənbə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb



vətəndaşlarıdır, eyni zamanda, pravoslavdirlar. Onları həm dini əqidələrinə, həm də ənənəyə görə tarixi vətəni – Rusiya ilə bağlayan çox şey var.

Ölkələrimiz arasında münasibətlərin inkişafına Azərbaycan çox sanballı töhfələr verir. Sizin bu münasibətlərin inkişafına xoş məramınız, Sizin səmimiyyətiniz bizim xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bir məqamı da vurğulamaq istədim ki, bu gün Moskvada, ümumiyyətlə, Rusiyada Sizin xalqınızın çoxsaylı övladları yaşayır. Onlar müasir Rusiyanın həyatında - həm biznes sahəsində, həm də mədəniyyət aləmində mühüm rol oynayırlar. Moskva şəhərinin müsəlman və pravoslav icmaları arasında münasibətlər də çox uğurlu və dinc şəkildə qurulur. Ulu Tanrıya şükür edirəm ki, çoxmillətli Rusiyada, ümumiyyətlə, hər hansı dinlərarası gərginlik yoxdur və bu, əlbəttə, çox cəhətdən pravoslavların dünya duyumu və onların başqa dinlərə münasibəti ilə şərtlənir.

Lakin bu, həm də o cümlədən əslən Azərbaycandan olan müsəlmanların mövqeyi ilə bağlıdır. Başqa sözlə desək, bizim ölkələrimiz, xalqlarımız arasında münasibətlərdə müsbət cəhətlər çoxdur. Mən bu münasibətlərin inkişafını alqışlayıram. Hesab edirəm ki, bu münasibətlər çox cəhətdən həm Rusiya, həm Azərbaycan üçün, həm də xalqlarımız üçün vacibdir. Fikrimcə, bu münasibətlərin potensialı hələ tükenməyib. Sizi əmin etmək istəyirəm ki, Rus Pravoslav Kilsəsi tərəfindən mənim şəxsimdə, Rus Pravoslav Kilsəsinin iyerarxiyasının, o cümlədən Azərbaycandakı ruhanilərin şəxsinə Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da inkişafına səmimi qəlbədən çalışan etibarlı tərəfdaşlarınız var.

Sizinlə bu gözəl görüş imkanına görə təşəkkür edirəm və bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanda baş verən bütün dəyişiklikləri görəndə sevinirəm. Biz Sizinlə bir neçə il bundan əvvəl burada görüşmüşdük və deməliyəm ki, Bakıda həftə öləri nəzər salanda burada çox böyük dəyişikliklər baş verdiyi görünür. Bakı əla infraqurkura malik olan gözəl, çox gözəl şəhərə çevrilir. Burada çoxlu gözəl binalar ucaldılıb. Paytaxtdakı böyük dəyişikliklər münasibətilə Sizi təbrik etmək istədim, lakin burada yaşayan xeyirxah dostlarımdan da eşitməşəm ki, müsbət dəyişikliklər təkəcə paytaxtı yox, bütün ölkəni əhatə edir. Buna görə də Sizə Ulu Tanrıdan kömək, ruhani və cismani qüvvə, Azərbaycan xalqına firavanlıq diləmək istədim.

Prezident İlham ƏLİYEV:
Çox sağ olun.

Sonra Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycanın birinci xanımı Mehriban Əliyevə ilə də görüşdü.

AZƏRTAC

□ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb.

Prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə qarşıladı.

Sonra dövlətimizin başçısı Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə söhbət etdi.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Zati alləri, Sizi Azərbaycanda səmimi qəlbədən salamlayıram. Mən Sizi yenidən görməyimə çox şadam. Fərsətdən istifadə edərək, ilk növbədə, Sizi patriarx tacqoyma mərasiminin 10 illiyi münasibətilə təbrik etmək istədim. Mənə çox xoşdur ki, Siz bu əlamətdar hadisədən az sonra bizim ölkəmizə səfər etmişiniz. Biz bunu Azərbaycana hörmət əlaməti hesab edirik. Həmçinin Sizə demək istəyirəm ki, Azərbaycanda Sizə, Sizin fəaliyyətinizə böyük hörmətlə yanaşırlar. Sizi Azərbaycanda tanıyırlar. Siz ilk dəfə deyil ki, bizim ölkəmizə gəlmişiniz. Sizə dərin hörmət bəsləyirlər.

Dünyada təhlükəsizliyin, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işində Sizin rolunuz bütün dünyada, o cümlədən bizim ölkəmizdə çox yüksək qiymətləndirilir. Siz dinlərarası dialoqun, müxtəlif konfessiyaların, müxtəlif millətlərin, ölkələrin nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi işində çox mühüm rol oynayırsınız. Biz də Azərbaycanda Sizin işlərinizi, sözlərinizi çox diqqətlə izləyirik. Əlbəttə, bir daha qeyd etmək istədim ki, Sizin sözləriniz, dərin biliklə, prinsipial mövqeyə

əsaslanan müdrik sözləriniz gənclərin ənənəvi dəyərlər ruhunda tərbiyə edilməsində çox mühüm rol oynayır.

Əlbəttə, bizim üçün çox xoşdur ki, Siz bizim ölkəyə çox xeyirxah münasibət bəsləyirsiniz. Artıq qeyd etdiyim kimi, Siz ilk dəfə deyil ki, Azərbaycana gəlmişiniz və Sizin budəfəki səfəriniz də münasibətlərimizin - həm dinlərarası əməkdaşlıq sahəsində, həm də bütövlükdə çox uğurlu və dinamik inkişaf edən Rusiya–Azərbaycan əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək. Bizdə qarşılıqlı etimad səviyyəsi prezidentlərdən başlamış adi vətəndaşlara qədər bütün səviyyələrdə çox yüksəkdir. Demək istədim ki, keçən il rekord sayda – 900 minə yaxın rusiyalı Azərbaycana səfər edib. Bu, onu göstərir ki, insanlar və ölkələr arasında münasibətlər ən yüksək səviyyədədir. Ona görə ki, onlar özlərini evdəki kimi hiss edir, buraya yaxşı niyyətlərlə gəlir və burada onlara doğma münasibət bəsləyirlər.

Həmçinin qeyd etmək istədim ki, keçən il Rusiya və Azərbaycan prezidentləri arasında altı görüş olub. Düşünürəm ki, bu da bizim münasibətlərimizin mahiyyətini və xarakterini, yaxınlığımızı əks etdirən rekord göstəricidir. Əlbəttə, Vladimir Vladimiroviç Putinin Azərbaycana səfəri və mənim Rusiyaya səfərim bizim münasibətlərimizin daha da möhkəmlənməsi işində çox mühüm rol oynayıb. Düşünürəm ki, bizim münasibətlərimiz qonşular arasında münasibətlərə nümunə ola bilər. Bizi tarixi baxımdan bağlayan səbəblər çoxdur və bu



gün – biz bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxladığımız bir vaxtda bu əməkdaşlıq, əlbəttə, bizim regionda, Qafqazda sülhün möhkəmlənməsi işində xüsusi əhəmiyyət kəsb edir. Buna görə də biz dövlətlərarası

münasibətlərin bütün palitrasına nəzər salanda, əlbəttə, müsbət dinamika görürük. Bu baxımdan, Sizin bugünkü səfəriniz xüsusi rol oynayır.

Ölkəmizə səfər etdiyinizə görə Sizə bir daha dərin təşəkkürümü

bildirmək və nəcib işimizdə uğurlar arzu etmək istədim.

Moskvanın və bütün Rusiyanın Patriarxı KİRİLL dedi:

– Çox hörmətli cənab Prezident, mən Sizinlə görüşmək

imkanına görə təşəkkür edirəm. Azərbaycana səfər mənim üçün hər zaman mühüm mədəni-mədəni hadisədir. Zəngin və qədim tarixi olan, mürəkkəb sivilizasiya qovuşuğunda yerləşən ölkəniz həm ətraf xalqların müdrikliyini, həm də əlbəttə ki, özünün sadə olmayan, amma şübhəsiz, xalqı gözəl mədəniyyət və mədəniyyətlə zənginləşdirən tarixi təcrübəsini özündə ehtiva edir. Mən Azərbaycana səfər edərkən həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirirəm. Həm də bu münasibətlər yalnız hansısa rəsmi səviyyədə göstərici deyil. Bütün bunlar sadəcə insanların həyatına birbaşa aiddir.

Azərbaycandakı pravoslavlar da müsəlman ekseriyyəti kimi bütün imkanlardan istifadə edirlər. O cümlədən Azərbaycanda millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində həm də çox müsbət işlər görən dostum şeyxülislam Paşazadənin rolunu xüsusi qeyd etmək istədim. O, həm də, şübhəsiz, rus kilsəsi ilə təkəcə Azərbaycanın müsəlmanları ilə deyil, həm də Qafqazın ali dini rəhbəri olduğuna görə Rusiya müsəlmanları ilə münasibətlərin inkişafında böyük işlər görür. Biz də onun sülhmeramı rolunu, həm də dinlərarası münasibətlər sahəsində mürəkkəb məsələləri həll etmək bacarığını çox yüksək qiymətləndiririk.

Azərbaycanda pravoslav kilsəsinin vəziyyəti ilə əlaqədar Sizə xüsusilə təşəkkür etmək istədim. Həmişə zati-müqəddəsleri Aleksandr ilə görüşəndə o, bu münasibətləri çox nikbin təsvir edir və mən dəqiq bilərəm ki, bu, realıqdır və həqiqətdir, belədir. Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər. Onlar öz ölkələrinin həm vicdanlı



Korrupsiyaya qarşı ardıcıl mübarizəyə qərarli yanaşma

» 3



BP 6 yeni kəşfiyyat quyusu qazacaq

» 5



Strateji tərəfdaşlıq yolunda: Ərdoğanın “soyuq” Moskvada “isti” müzakirələri

» 6



Sergey LAVROV: ABŞ beynəlxalq təhlükəsizlik arxitekturasının əsaslarını laxladır

» 8

Formula 1-in Bakıda keçirilməsi ölkəmizə turist axınının təmin olunması işinə böyük töhfə verir

Prezident İlham Əliyev Formula 1 Qrupunun baş icraçı direktorunu qəbul edib

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.**

Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edərək bildirdi ki, Formula 1 çərçivəsində ötən il keçirilən 21 yarışın təhlili nəticəsində Bakıda keçirilən bu yarış ən yaxşı yarış hesab edilib.

Dövlətimizin başçısı Bakıda keçirilən Formula 1 yarışına yüksək qiymətin verilməsindən məmnunluğunu ifadə etdi. Ölkəmizə gələn turistlərin sayının ildən-ilə sürətlə artdığını deyən Prezident İlham Əliyev ötən il xarici turistlərin Azərbaycanda iki milyard dollardan çox vəsait xərclədiklərini qeyd etdi və bildirdi ki, yarım milyarda yaxın tamaşaçı auditoriyasına malik olan Formula 1-in Bakıda keçirilməsi ölkəmizə turist axınının təmin olunması işinə böyük töhfə verir. Dövlətimizin başçısı qeyd etdi ki, bütün bunlar, öz növbəsində, Azərbaycanda turizm sənayesinə cəlb olunmuş kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır, eyni zamanda, dünyada daha çox insan Azərbaycan haqqında məlumat alır. Beləliklə, ölkəmizdə Formula 1 yarışlarının



keçirilməsi həm Azərbaycanın dünya da təqdimatı, həm də eyni zamanda, iqtisadi mənfəət baxımından böyük əhəmiyyət daşıyır.

Çeyz Keri dövlətimizin başçısının fikirləri ilə tam sərək olduğunu vurğulayaraq qeyd etdi ki, bu yarış izləmək üçün Bakıya gələn insanlar paytaxtımızda gördüklerini

yüksək qiymətləndirir və Bakını çox sevdiklərini bildirirlər. Çeyz Keri bildirdi ki, Formula 1 yarışının Azərbaycanda keçirilməsi ölkəyə potensial turistlərin cəlb olunması ilə yanaşı, eyni zamanda, Bakının dünyada daha çox tanınması işinə də öz töhfəsini verir.

Görüşdə Bakıda təşkil edilən

“İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı 3-cü beynəlxalq konfransın əhəmiyyətinə toxunuldu, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

E.R.Salahovun Bakı Şəhər Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə rəhbər tutaraq **qərara alıram**:

Elşən Rövşən oğlu Salahov Bakı Şəhər Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2019-cu il

Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçıların xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ümumölkə teleradio yayımçıların beynəlxalq informasiya məkanında əhatə dairəsinin genişləndirilməsi, onların ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin gücləndirilməsi məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçıların peyk vasitəsilə xarici ölkələrdə yayımını təşkil

etmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 2,0 (iki) milyon manat ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2019-cu il

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1393-VQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərinə rəhbər tutaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1393-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının

Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə

228; 2005, № 8, maddə 708, № 9, maddə 801, № 12, maddə 1103; 2006, № 12, maddə 1034; 2008, № 2, maddə 54; 2012, № 1, maddə 6; 2013, № 12, maddə 1529; 2014, № 2, maddə 103; 2016, № 3, maddə 465, № 9, maddə 1464, № 10, maddə 1637; 2017, № 5, maddə 846, № 9, maddə 1653, № 10, maddə 1803, № 12 (I kitab), maddə 2319; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 457 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.5-ci bənddə “və 7-2.4-cü maddəsinin birinci cümləsində” sözləri “, 7-2.4-cü maddəsinin birinci cümləsində, 9-1.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 9-1.2-ci və 9-1.7-ci (ikinci halda) maddələrində” sözləri ilə əvəz edilsin;

3.2. 2.13-cü bəndə “Qanunun” sözündən sonra “9-1.7-ci maddəsində (birinci halda) və” sözləri əlavə edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 fevral 2019-cu il

Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücumə keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüduqlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təbii bolunmaz tarixi həqiqətdir.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu günədək beynəlxalq hüququn normaları və

prinsipləri, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmamışdır.

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilə də, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ hüquqi qiymət verilməmişdir.

2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir qismini işğaldan azad etmiş, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçmişdir. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır. Mövcud status-kvo qəbuldilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir.

Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ərəfəsində şəhidlərin xatirəsini dərin hüznlə yad edərək və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2019-cu il

Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğin 40,0

(qırx) milyon manatı bu Sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılısın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli Sərəncamına Əlavə

Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı

Sıra №-si	Şəhər, rayon	Binaların sayı, ədəd	İstismara yararsız liftlərin sayı, ədəd	Ayrılan vəsait, min manat	Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş binalar					
					6, 7, 8 və 9 mərtəbəli			10, 12, 14 və 16 mərtəbəli		
					Sayı, ədəd	İstismara yararsız liftlərin sayı, ədəd	Ayrılan vəsait, min manat	Sayı, ədəd	İstismara yararsız liftlərin sayı, ədəd	Ayrılan vəsait, min manat
12 şəhər və rayon üzrə cəmi:		237	751	40000,00	192	620	31362,21	45	131	8637,79
o cümlədən:										
1.	Bakı	146	542	31956,20	103	413	23428,77	43	129	8527,43
2.	Gəncə	35	75	5480,00	35	75	5480,00	-	-	-
3.	Lənkəran	2	3	180,00	2	3	180,00	-	-	-
4.	Mingəçevir	10	16	882,80	8	14	772,44	2	2	110,36
5.	Naftalan	3	3	45,00	3	3	45,00	-	-	-
6.	Sumqayıt	29	74	800,00	29	74	800,00	-	-	-
7.	Abşeron	6	27	405,00	6	27	405,00	-	-	-
8.	Bərdə	1	1	6,50	1	1	6,50	-	-	-
9.	Goranboy	1	3	10,00	1	3	10,00	-	-	-
10.	Salyan	1	2	120,00	1	2	120,00	-	-	-
11.	Şəmkir	2	2	105,00	2	2	105,00	-	-	-
12.	Tərtər	1	3	9,50	1	3	9,50	-	-	-

Düşmən ordusunun hərbciləri tərəfindən saxlanılmış Elnur Hüseynzadə Şuşa şəhərindən Ermənistana aparılıb

Ermənistan hərbciləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində 2017-ci il fevralın 1-də saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilməsi” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdü

Hüseynzadə Elnur Elman oğlu saxlanıldığı Şuşa şəhərindən fevralın 2-də Ermənistan Respublikasına aparılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər ki, bu barədə aidiyyəti beynəlxalq

təşkilatlardan məlumat daxil olub.

Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.

AZƏRTAC

Korrupsiyaya qarşı ardıcıl mübarizəyə qərəzli yanaşma

□ **Azərbaycanda son 15 ildə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi prioritet istiqamətlərdən biri olub. Məhz buna görə də ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur–vətəndaş münasibətlərinin sağlamlıq zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi kimi korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib.**

Sözügedən istiqamətdə reallaşdırılan tədbirlərin bir qisminə nəzər salaq. Əvvəlcə xatırladaq ki, korrupsiyaya qarşı mübarizə sahəsində önəmli rol oynayan açıq hökumətin təşviqinə dair 2016–2018-ci illər üçün Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən 89 faiz yerinə yetirilib. Elektron hökumət sahəsində dövlət siyasətini gerçəkləşdirmək, dövlət informasiya sistemlərinin səmərəli inteqrasiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyev tərəfindən "Elektron xidmətlərin inkişafı və rəqəmsal hökumətə keçid" haqqında fərman imzalanıb və Elektron Hökumətin İnkişafı Mərkəzi yaradılıb. Beynəlxalq təcrübəyə uyğun olaraq, Milli Məclisinin deputatları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının etiki davranış qaydaları ilə bağlı qanunlar qəbul edilib. Korrupsiyanın qarşısının alınması sahəsində təhsilin rolunun artırılması məqsədilə "Azərbaycan Antikorrupsiya Akademiyası" layihəsi çərçivəsində dövlət qurumlarının 800-dən çox əməkdaşına 60-dan çox təlim keçilib.

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın ləqəlləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı"nın 2018-ci il üçün icrası da uğurla reallaşdırılıb. Avropa Şurasının MONEYVAL Komitəsinin tövsiyələrinin icrası ilə bağlı bir sıra vacib qanunvericilik aktları qəbul edilib. Bu sahədə dövlət siyasətinin vahid çərçivədə icrası məqsədilə Azərbaycanda Maliyyə Monitorinqi Xidməti yaradılıb və bu qurum Eqmont qrupunun

üzvlüyünə daxil edilib.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın ləqəlləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkəmizin IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabata dinlənilib. Həmin iclasda Azərbaycanın bu sahədəki fəaliyyəti yüksək qiymətləndirilib.

Həmçinin, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə 19-cu monitorinq görüşündə Şəbəkənin IV Monitorinq Raundu üzrə ölkəmizə dair verilmiş tövsiyələrin böyük qisminin icrası istiqamətində əsaslı nailiyyətin əldə olunması barədə yekdilliklə qəbul edilib və dövrü hesabat qənaətbəxş qiymətləndirilərək qəbul edilib.

Bundan başqa, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində Avropa İttifaqının Avropa Qonşuluq üzün maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı"nın 2018-ci il üçün icrası da uğurla reallaşdırılıb. Avropa Şurasının MONEYVAL Komitəsinin tövsiyələrinin icrası ilə bağlı bir sıra vacib qanunvericilik aktları qəbul edilib. Bu sahədə dövlət siyasətinin vahid çərçivədə icrası məqsədilə Azərbaycanda Maliyyə Monitorinqi Xidməti yaradılıb və bu qurum Eqmont qrupunun

Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar və xarici ölkələrin müvafiq antikorrupsiya qurumları ilə yana-



şı, respublikanın dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri də sözügedən sahədə müsbət nəticələrin əldə edilməsinə təkan verib. Məsələn, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük, Şəhərsalma və Arxitektura komitələri, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında müvafiq olaraq gömrük işi, tikinti–şəhərsalma, qida təhlükəsizliyi, habelə sahibkarların hüquqlarının müdafiəsi sahələrində korrupsiyaya qarşı birgə mübarizənin daha səmərəli təmini məqsədilə anlaşma memorandumları imzalanıb. Məhz həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan "Doing Business"-in 2018-ci il hesabatında 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yere layiq görülüb.

Lakin bütün bunlara baxmayaraq, fəaliyyətlərində əksər hallarda ikili standartlara üstünlük verən bəzi beynəlxalq təşkilatlar Azərbaycanın ünvanına qərəzli fikirlər səsləndirmək ənənələrini dayandırmmaq istəmirlər. Məsələn, "Beynəlxalq Şəffaflıq" Təşkilatı özünün "Korrupsiya Qavrama İndeksi" üzrə 2018-ci il hesabatında Azərbaycanın nəticəsini "zəif" kimi qiymətləndirib. Şübhəsiz, korrupsiyaya qarşı ciddi mübarizə aparən və bu sahədə müsbət göstəricilər əldə edən respublikamız üçün bu qiymətləndirmə ikili standartlarla bağlı yanaşmanın məntiqi nəticəsidir.

Ekspertlər "Beynəlxalq Şəffaflıq" Təşkilatının "Korrupsiya Qavrama İndeksi"-ni bir neçə məqama görə ədalətsiz hesab edirlər. Əvvəla, təşkilatın yanaşması subyektiv meyarlarla əsaslandığından, həqiqəti əks etdirmir. Həmçinin, indeksin

nəticələri "Beynəlxalq Şəffaflıq" Təşkilatı tərəfindən deyil, digər qurumların tədqiqatlarına əsaslanaraq hazırlanıb. Məsələn, Azərbaycanın nəticəsi tərtib edilərkən 7 təşkilatın tədqiqatı əsas götürülüb. Onların sırasında olan "Bertelsman Foundation" və "Freedom House" isə həmişə ölkəmizlə bağlı qərəzli mövqedə olublar. Nüfuzlu təşkilat olan Dünya İqtisadi Forumunun hesabata isə nəzərə alınmayıb. Bunun səbəbi Dünya İqtisadi Forumu tərəfindən öz metodologiyalarına edilən dəyişikliklərlə bağlıdır. Ötən il Dünya İqtisadi Forumunun tədqiqatına əsasən, Azərbaycana 52 bal verilmişdi. Bu il həmin balın olmaması ümumi bala mənfii təsir edib və Azərbaycanın "Korrupsiya Qavrama İndeksi"-ndə reytingi zəifləyib.

Bütün bu çatışmazlıqlara görə, hazırda "Beynəlxalq Şəffaflıq" Təşkilatının indeksi ciddi araşdırmalar və ya islahatların hazırlanması zamanı etibarlı mənbə sayılmır. Təşkilat özü də bu tənqid və iradları qəbul edib. Çünki korrupsiyanın ölçülməsi və xüsusilə müqayisəli sıralanması çox çətin işdir. Bu səbəbdəndir ki, həmin indeksin, ümumiyyətlə, ləğv edilməsi ilə bağlı təşkilata mütəmadi çağırışlar olur.

Sonda qeyd edək ki, "Beynəlxalq Şəffaflıq" Təşkilatının ədalətsiz yanaşmasına baxmayaraq, Azərbaycan Respublikası Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), Çirkılı Pulların Yuyulmasına Qarşı Mübarizə Komitəsi (MONEYVAL), İqtisadi İnkişaf və Əməkdaşlıq (OECD) Təşkilatının Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq altı qurumlarının qiymətləndirmə raundlarını uğurla keçib.

V.BAYRAMOV, "Xalq qəzeti"

□ **Bu günlərdə "Exo Moskvi" radiostansiyasının efirində Rusiya Federasiya Şurasının konstitusiyaya qanunvericiliyi və dövlət quruculuğu Komitəsinin üzvü Lyudmila Narusova Rusiyanı şöhrətləndirən görkəmli şəxsiyyətlərin adlarının ölkə aeroportlarına verilməsi məsələləri ilə əlaqədar narazılığını ifadə edib. Onu, xüsusən, Sibirin Surqut hava limanına görkəmli geoloq Fərman Salmanovun adının verilməsi məyus edib. "Sibirdə hansısa şəhərə, məncə, səhv etməməsə Surquta Süleyman ibn bilmirəm kimin adı verilib. Orada neft yataqlarını kəşf edən bir azərbaycanlının... Bunu tələffüz etmək belə çətindir".**

Azərbaycanlı deputat rusiyalı senatorun Surqut aeroportuna görkəmli geoloq Fərman Salmanovun adının verilməsi ilə bağlı fikirlərini şərh edib

Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü Sevinc Hüseynova rusiyalı senatorun bu sözlərini AZƏRTAC-a şərh edərək qeyd edib ki, əsrlərdən bəri Rusiya və Azərbaycanın tarixi biri-biri ilə ayrılmaz şəkildə bağlıdır. Azərbaycanlılar və rusiyalılar birlikdə dünyanı faşizmdən xilas ediblər.

"Azərbaycanlıların bir çoxu SSRİ-nin mövcud olduğu dövrə ictimai-siyasi, elmi-texniki və mədəni həyatın inkişafı işinə əvəzsiz töhfələr veriblər. Məşhur geoloq Fərman Salmanov bunun parlaq nümunəsidir. Bu yaxınlarda Rusiyada görkəmli şəxsiyyətlərin adlarının ölkənin 47 aeroportuna verilməsi üzrə səsvərmənin keçirilməsinin təklif olunduğu "Rusiyanın böyük şəxsiyyətləri" müsabiqəsinin təşkil olunması sevindirici haldır. Ötən ilin sonunda Rusiya Federasiyasının İctimai Palatası müsabiqənin nəticələrinə yekun vurub və ikinci dəfə adlanacaq aeroportların siyahısında Surqut şəhərinin hava limanı da var. Bu aeroporta "yuxarıdan daxil olan" bütün göstərişlərə rəğmən Qərbi Sibirə inadla neft axtaran və uğur qazandığında "Neft tapdım! Salmanov" təclili teleqramını Moskva – Siyasi Büroya göndərən azərbaycanlı kəşfiyyatçı-geoloq Fərman Salmanovun adının verilməsi təklif olunub. Qeyd edim ki, bu məsələ ilə bağlı Surqutda 71 min nəfər rəy bildirib. Fərman Salmanovun namizədliyi şəxsiz lider olub (58 faiz)", - deyən Milli Məclisin üzvü L.Narusovanın sözlərindən təəssüfləndiyini bildirib.

"Əlbəttə, heylsilənirəm ki, Tuvadan olan senator, Federasiya Şurasının konstitusiyaya qanunvericiliyi və dövlət quruculuğu Komitəsinin üzvü, tarix elmləri namizədi xanım Narusova Fərman Salmanovun kim olduğunu və Rusiya üçün nələr etdiyini bilmir. Zənnimcə, tarixdə iz qoymuş şəxsiyyətlərin adlarının tələffüz edilməsi belə böyük qürur mənbəyidir. Ona görə də öz həmkarına Fərman Salmanovun Qərbi Sibirə neft və qaz yataqlarının kəşfinin iştirakçısı,



Sosialist Əməyi Qəhrmanı, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Federasiyasının əməkdar geoloqu, Xanti-Mansiysk və Yamal-Nenetsk muxtar məhəllələrinin, Surqut şəhərinin, Texas ştatının və Çin Szingjou şəhərinin fəxri vətəndaşı olduğunu xatırlatmaq və kiçik tarixi arayış təqdim etmək istəyirəm.

Qərbi Sibirə 30 ildən çox işləyən görkəmli geoloq Tümenin şimalında 150-yə yaxın "qara qızıl" və "mavi yanacaq" yataqlarını ilk kəşf edən və kəşflərin iştirakçısı olub. O, 1987-ci ildən 1991-ci ilədək SSRİ geologiya nazirinin birinci müavini vəzifəsini tutub, 160-dan çox elmi məqaləsi və 10 monoqrafiyası dərc olunub. 2008-ci ildə 3 nömrəli Surqut gimnaziyasına Fərman Salmanovun adı verilib. Moskva, Bakı, Surqut, Salexard, Tümen, Xanti-Mansiysk, Qornopravdinskə onun xatirəsinə heykəl və büstlər ucaldılıb. Fərman Salmanovun həyat tarixçəsi və şəxsiyyəti haqqında "Risk strategiyası" və "Sibiriada" bədii filmləri lentə alınıb.

Düşünürəm ki, onun ölkənin inkişafına verdiyi töhfəni qeyd etmək üçün bu faktlar kifayətdir. Ümumilikdə isə, aeroportlara bəşər tarixinə töhfələr vermiş böyük şəxsiyyətlərin adlarının verilməsi bütün dünyada geniş yayılmış təcrübədir", - deyə Milli Məclisin üzvü sözlərinə yekun vurub.

Ölkə gəncləri sabaha inamla yaşayırlar

□ **Bu gün Azərbaycanda gənclər üçün açılan geniş imkanlar onların hərtərəfli inkişafına, yüksək nailiyyətlər qazanmalarına böyük dəstəkdir. Ölkədə yaradılan gənclər təşkilatlarının təşəbbüsləri, onların cəmiyyətin və gəncliyin inkişafına yönəlmis layihələri dövlət tərəfindən dəstəklənir. Gənclər təşkilatları üzvlərinin fəaliyyəti ən ali səviyyədə yüksək qiymətləndirilir. Azərbaycanda aparılan gənclər siyasəti digər ölkələrə nümunədir. Bizdə gənclərə qayğı, diqqət, inam var.**

Ölkəmizin gənclər siyasətinin vacib istiqamətlərindən biri də beynəlxalq təmsilçilikdir. Dövlətimizin yürütdüyü xarici siyasət nəticəsində gənclərimiz Azərbaycanın inkişafını və həqiqətlərini dünya ictimaiyyətinə yüksək tribunallardan çatdırırlar. Onlar öz əməlləri ilə Azərbaycan gəncliyinin nələrə qadir və layiq olduqlarını sübut edirlər. Əminəm ki, bundan sonra da belə olacaq.

Azərbaycan əhalisinin əksəriyyətinin gənclərdən ibarət olması ölkəmizin davamlı inkişafının təminatıdır. Bizim yeganə yolu-muz Prezidentimizin ətrafında daha da sıx birləşərək azərbaycanlılıq ideologiyasına sədaqətlə xidmət etməkdir. Biz gənclər Azərbaycanın gələcəyiyik. Bu gün ölkəmizin gələcəyi olaraq biz gənclərin üzərinə çox böyük vəzifələr düşür. Onlardan biri və birincisi vətənpərvər olmağımızdır. Hər bir gənc öz mövqeyində vətənpərvər olmalıdır, Vətəni sevməlidir. Hər bir insanın vətənpərvərliyi öz sahəsində Vətəninə, xalqına, millətinə vicdanla xidmət etməsidir.

Mən Azərbaycan Milli Elmlər Akademiyasında çalışıram, dissertantam. Mən də öz sahəmdə apardığım araşdırmalar, yazdığım elmi məqalələrlə Vətənin qarşısında hesabət verməliyəm. Mən Vətənin üçün nə etmişəm və nə edirəm? İndi elmi araşdırmalara üz tutan gənclərin sayı çoxdur. Gənc alimlərimiz müxtəlif sahələrdə elmi potensiallarını gücləndirirlər.

Dövlət başçımız İlham Əliyev Azərbaycan Gəncləri Gününe həsr olunmuş respublika toplantısında gənclərə, onların fəaliyyətlərinə göstərilən diqqət barədə dəyərli fikirlər söyləmişdir: "Mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Yəni, bizim gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayırlar və əlbəttə ki, gələcəkdə siz ölkəmizi idarə edəcəksiniz. Ona görə bir daha demək istəyirəm ki, ilk növbədə, milli vətənpərvərlik yüksək səviyyədə olmalıdır. Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır".



Biz xoşbəxtlik ki, müstəqillik dövründə yaşayırıq. Böyük xoşbəxtlikdir ki, bizim öz himnimiz, bayrağımız var. İdmançılığımızın beynəlxalq arenalarda kürsüyə qalxması, himnimizin səsləndirilməsi və bayrağımız altında onların mükafatlandırılması hər bir azərbaycanlıni sevindirir, qürurlandırır. Bu gün biz gənclər fəxr etməliyik ki, Azərbaycan dünyada hər sahədə çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Ölkəmizin daha da inkişafı, yeni uğurlara imza atmasında bizim də rolumuz olmalıdır.

Hər bir gənc ona tapşırılan işin öhdəsindən layiqincə gəlsə, demək olar ki, biz bu gün həll edə bilmədiyimiz global məsələləri sabah mütləq həll edəcəyik. Bütün Azərbaycan gəncləri sabaha inamla yaşayır. O inamla ki, Azərbaycanın işğal edilmiş torpaqları tezliklə azad ediləcək və gənclər o torpaqlarda uğurlu layihələr reallaşdıracaqlar.

Gülınar TAĞIYEVA,
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun kiçik elmi işçisi

□ **Müxalifətçilik təkcə Bakıdakı hansısa meydana çıxıb qışqırmaqdan ibarət deyil. Müxalifəti təmsil edən hər hansı partiya, ilk növbədə, ölkənin inkişafı ilə bağlı özünün alternativ təkliflərini, yeni layihələrini irəli sürməli, hakimiyyəti qabaqlamağa çalışmalıdır. Xalqın dəstəyi də yalnız bu yolla qazanıla bilər.**

Bəs bizim müxalifət bu cür təkliflərlə çıxış edirmi? Çox təəssüf ki, biz bu partiyaların çoxunu seçkilər ərfəsində meydan, mitinq deyərək bəğirdiqləri zaman görürük. Seçkilərarası müddətdə isə onların heç bir fəallığına şahid olmuruq. 25 ildir müxalifət adı altında radikal və destruktiv

toplamaq istəyən istənilən partiya iflasa məhkumdur. Odur ki, potensial seçici müxalifətin hər hansı sahədə islahatlarla bağlı təkliflərini görmək istəsə də, buna nail olmur. Əvəzində, nəyin şahidinə çevrilir? Sən demə, müxalifət yeniləşmənin "yeni bir metodu"nu tapıb. Bu da virtual

Azərbaycan cəmiyyəti hazırkı müxalif qrupların fəaliyyətindən narazıdır və onları müasir dövlət idarəçiliyində görmək istəmir

fəaliyyət göstərən bu qruplar öz iş metodlarını dəyişə, yeniləşə bilmir, Azərbaycanın milli maraqlarına, dövlətə və xalqa qarşı mübarizədə ən çirkin vasitələrdən belə istifadə etməyə çalışırlar. Keçən əsrin 90-cı illərinə xas olan bu metodlar isə cəmiyyətdəki inkişafın hazırkı mərhələsində nə xalqı, nə də hər hansı bir fərdi qane edə bilər.

Bu gün ayrı-ayrı müxalifət qruplarının gücü meydana 1000–2000 adam toplayıb dövlətin və xalqın ünvanına təhqirlər yağdırmağa çatır. İmkan verilsə, 2003-cü ildə olduğu kimi, iğtişaşlar törətməyə, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərlər. Amma indi bu metodlar özünü doğrultmur. Əslində, heç meydana toplaşan adamların sayının çoxluğu da hələ hakimiyyət başına keçməyə bəs etmir. Hakimiyyət məsələsi xalqın mandatı ilə hall olunur. Meydana, mitinqə gələn hər kəs hələ sənə səvərəcək potensialı seçici deyil. Meydana maraq xatirinə getmiş fərd ordan evinə qayıdıqdan sonra kimin platformasının və fəaliyyətinin daha yaxşı olduğunu təhlil edir. Bu cür köhnəmiş metodlarla kütləyə təsir etmək, xalqı ətrafına

aləmdə, sosial şəbəkələrdə söyüş-qarğış kampaniyasıdır. Bəli, sosial şəbəkə təzə bir metoddur, bəlkə də bizim müxalifətin fikrincə, əsl yenilik, müasirlik elə budur. Amma yox. Xalqa, millətə, dövlətə heç bir xeyir verməyən, daşı-daş üstə qoymağa yaramayan bu "müasirlik" kimə lazımdır?! Müasirlik odur ki, 10 il əvvəl heç kəsin ağılına gəlməyən Azərbaycanın kosmik dövlət olması ideyası hazırkı hakimiyyət tərəfindən fərdi reallaşdırılıb. Kosmik fəzədə Azərbaycanın bir neçə peyk iri, aparıcı dövlətlərin texniki imkanları ilə yarışa bilər. Bəs o söyüşlərdən kimə nə fayda?

Bəs müxalifətimizin bu qədar "müasirləşməsinin", fəaliyyətini sosial şəbəkələrə keçirməsinin, hakimiyyətə qarşı təhqir, yalan, şantaj kampaniyaları təşkil etməsinin səbəbi nədir? Səbəb aydındır: yuxarıda qeyd etdiyimiz kimi, özlərindən çox güclü rəqiblə qarşılaşdırlar və onunla mübarizə apara bilmədiklərini başa düşürlər.

Zənnimizcə, elə müxalifətin özündə də yaxşı görürlər ki, Azərbaycan iqtidarı güclüdür, dünyada böyük nüfuzə malikdir, dövlətin milli ma-



raqlarını müdafiə etməyi bacarır, müasir, hüquqi və demokratik dövlət quruculuğunu özünün başlıca vəzifəsi hesab edir, bu istiqamətdə ardıcıl və prinsipli siyasət həyata keçirir. Azərbaycan Prezidenti müasir dünyada yalnız haqlı olmağın üstünlüyü ilə kifayətlənməyərək, güclü dövlət quruculuğunun, dinamik inkişaf prosesini də uğurla davam etdirir. Azərbaycan hazırkı hakimiyyəti ərazi və əhali baxımından kiçik bir dövləti beynəlxalq arenada söz sahibinə çevirdiyi və dünya siyasətinin zirvəsində ciddi faktor kimi çıxış etdiyi halda, destruktiv müxalifət ayrı-ayrı antiəzərbaycan dairələrin təsiri altında ölkəni geriyyə sürükləməyə çalışır.

Bəlkə də kimsə elə bilir ki, xalq bunu görmür. Ancaq yox verilir. Əfqanıstanda, İraqda "demokratik cəmiyyət quranların" niyyətlərinin nədən ibarət olduğunu indi dünyada bilməyən yoxdur. Əfqan və İraq xalqlarına elə bir "demokratiya dersi" keçilib ki, min il sonra da bu cəmiyyətlər onun ağırsını çəkəcəklər. Bu "demokratiya məktəbləri" Liviyaya, Misirə, Yəməne, Suriyaya doğru

irəliləyib və artıq qardaş Türkiyənin düz sərhədində dayanıb.

İndi belə bir "demokratiya"-nın ölkəsinə gəlməsinin hansı ağıllı hökumət, yaxud müxalifət istəyir bilər?! Bu məqsədlə xərclənən pulların da yaxşı niyyət kəsb etmədiyi heç kəsə sirr deyil. Artıq bu cür paralarından imtina etməyin vaxtıdır – milli maraqların adına. Kimsə millətinin gələcəyini düşünürsə, belə pullara qətiyyətlə "YOX!" deməyi bacarmalıdır. Heç kəsin şəxsi istəyi dövlət və xalq maraqlarından üstün tutula bilməz. Onda da ola siyasət partiyalar. Məhz onlar ilk növbədə xalqın mənafədlərini düşünməlidirlər. Təəssüf ki, bu müxalif qruplar hakimiyyətdə olduqları müddətdə xalqın inam və etibarını elə itirib ki, Azərbaycan cəmiyyəti onları müasir dövlət idarəçiliyində bir daha görmək istəmir.

Bütün fəaliyyətini sosial şəbəkələrə keçirən və feyk profiller vasitəsilə ictimai rəyi formalaşdırmağa çalışanlar hesab edirlər ki, istənilən cəmiyyətdə baş verə biləcək ən adi hadisəni faciə səviyyəsinə çatdırmaqla hakimiyyəti ictimai qınaq hədəfinə çevirmək

olar. Cinayət törədərək haqlı cəzasını almış bir şəxsə bağlı yalan məlumatlar əsasında kampaniya təşkil etmək, bu hadisəni, az qala, dövlət əhəmiyyətli məsələyə çevirmək cəhdi bu insanların nə qədər qeyri-ciddi olduğunu və cəmiyyətə hörmətsiz yanaşdıqlarını göstərir. Bu kampaniyaların arxasında kimlərin durduğunu, əslində, məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdu olduğu bellidir.

Təsədüfi deyil ki, Viktoriya Nulandın uşaqlarının çirkab kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan "The Washington Post" qəzetinin redaksiya məqaləsi ilə tamamlanıb. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri çox aydın görünür. Lakin antillimili şəbəkə və onların xaricdəki havadarları unudurlar və dəfələrlə sübut olunub ki, Azərbaycan dövləti ilə təzyiq vasitəsilə danışmaq, qara-yaxma kampaniyası vasitəsilə onu güzəştə məcbur etmək mümkün deyil.

Pəşə ƏMİRCANOV,
"Xalq qəzeti"

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 33	Bakı şəhəri, 4 fevral 2019-cu il
“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “Informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə	
Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 4.4-cü və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanının 3.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:	
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118	

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 35	Bakı şəhəri, 5 fevral 2019-cu il
“Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanması və məhv edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 fevral tarixli 25 nömrəli Qərarında dəyişiklik edilməsi barədə	
“Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiyaya Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 noyabr tarixli 683 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:	
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 fevral tarixli 25 nömrəli	

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 36	Bakı şəhəri, 5 fevral 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 fevral tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə	
“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:	
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 fevral tarixli 51 nömrəli	

Yeni Azərbaycan Partiyasında gənclərlə görüş keçirilib



□ **Fevralın 5-də Yeni Azərbaycan Partiyasında (YAP) gənclərlə görüş keçirilib.**

Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov fevralın 1-də Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Gənclər Günü münasibətilə gənclərlə böyük bir toplantı keçirdiyini, onlara öz tövsiyələrini verdiyini, gənclərin dövlətin diqqət mərkəzində olması ilə bağlı mesajlarını çatdırdığını xatırladı. O deyib ki, Azərbaycan Prezidenti gənclərlə dialoqa böyük önəm verir. Bütövlükdə, əhali ilə dialoqun qu-

rulması Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Qeyd edilib ki, YAP-in 700 mindən çox üzvünün əksəriyyəti gənclərdir. Hər il partiyaaya 25–30 min yeni üzv qəbul olunur və bu üzvlər arasında gənclər üstünlük təşkil edir. Bu, o deməkdir ki, gənclər Heydər Əliyev irsini daşıyır və onlara önəm verir, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bunu YAP-a üzv olmaqla nümayiş etdirirlər. Seçki kampaniyalarında uğurla baş tutmasına



da gənclər böyük töhfələrini verirlər.

“Partiya öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirlsinlər. 2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizəd qismində iştirak etsinlər və özlərini sinasınlar. Bununla da ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər”, - deyə YAP sədrinin müavini bildirib.

AZƏRTAC

BMT ilə əməkdaşlıq müzakirə edilib

□ **Mədəniyyət naziri Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb. Görüşdə Azərbaycan–BMT əlaqələri, mədəniyyət sahəsində həyata keçirilən əməkdaşlıq məsələləri müzakirə edilib.**

Ə. Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Bakı prosesi” çərçivəsində iki ildən bir təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT televiziyası vasitəsilə canlı yayımının təşkilində dəstəyə görə minnətdarlığını bildirib. Nazir, həmçinin

BMT-nin Baş katibi Antonio Quterreşin məruzəsində 2008-ci ildə əsası qoyulan “Bakı prosesi”nin mədəniyyətlərarası dialoqun dəstəklənməsinə yönəlməsi sayılır çərçivəsində mühüm yer tutmasının xüsusi qeyd edildiyini diqqətə çatdırıb.

Bu il mayın 2-dən 3-dək Bakıda 5-ci

Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bildiren Əbülfəs Qarayev bu mötəbər tədbirin təşkilində BMT ilə fəal əməkdaşlıq təcrübəsi olduğunu qeyd edib.

Qulam İsakzai, öz növbəsində, 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq prosesinə yaxından cəlb olunmaq niyyətini bildirərək, bu istiqamətdə görüşlərin keçirilməsini təklif edib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 34

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 noyabr tarixli 476 nömrəli və 2019-cu il 10 yanvar tarixli 4 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8702 40 000 9 alt yarımövqeyindən sonrakı sətr aşağıdakı redaksiyada verilsin:

8702 90	– digərləri:		
---------	--------------	--	--

1.2. “8702 90 111 0” alt yarımövqeyinə aid sətr aşağıdakı redaksiyada verilsin:

8702 90 111	– – – – – xüsusi olaraq tibbi məqsədlər üçün, nəzərdə tutulmuş avtomobillər:		
8702 90 111 1	– – – – – – sıxılmış qazla hərəkətə gətirilən	əd	0
8702 90 111 2	– – – – – – digərləri	əd	0

1.3. “8702 90 112 1” alt yarımövqeyinə aid sətrdən sonra aşağıdakı sətrlər əlavə edilsin:

8702 90 112 2	– – – – – məxsusi olaraq hava limanlarında istifadə üçün, sıxılmış qazla hərəkətə gətirilən	əd	0
8702 90 112 3	– – – – – – sıxılmış qazla hərəkətə gətirilən	əd	1 sm ³ 0,5 ABŞ dolları

1.4. “8702 90 119 1” alt yarımövqeyinə aid sətrdən sonra aşağıdakı sətrlər əlavə edilsin:

8702 90 119 2	– – – – – məxsusi olaraq hava limanlarında istifadə üçün, sıxılmış qazla hərəkətə gətirilən	əd	0
8702 90 119 3	– – – – – – sıxılmış qazla hərəkətə gətirilən	əd	1 sm ³ 0,5 ABŞ dolları

1.5. “8702 90 191 0” alt yarımövqeyinə aid sətr aşağıdakı redaksiyada verilsin:

8702 90 191	– – – – – xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər:		
8702 90 191 1	– – – – – – sıxılmış qazla hərəkətə gətirilən	əd	0
8702 90 191 2	– – – – – – digərləri	əd	0

1.6. “8702 90 192 0” alt yarımövqeyinə aid sətr aşağıdakı redaksiyada verilsin:

8702 90 192	– – – – – sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar:		
8702 90 192 1	– – – – – – sıxılmış qazla hərəkətə gətirilən	əd	1 sm ³ 1,2 ABŞ dolları
8702 90 192 9	– – – – – – digərləri	əd	1 sm ³ 1,2 ABŞ dolları

1.7. “8702 90 199 0” alt yarımövqeyinə aid sətr aşağıdakı redaksiyada verilsin:

8702 90 199	– – – – – digərləri:		
8702 90 199 1	– – – – – – sıxılmış qazla hərəkətə gətirilən	əd	1 sm ³ 1,2 ABŞ dolları
8702 90 199 9	– – – – – – digərləri	əd	1 sm ³ 1,2 ABŞ dolları

1.8. “8702 90 311 0” alt yarımövqeyinə aid sətr aşağıdakı redaksiyada verilsin:

8702 90 311	– – – – – xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər:		
8702 90 311 1	– – – – – – sıxılmış qazla hərəkətə gətirilən	əd	0
8702 90 311 2	– – – – – – digərləri	əd	0

1.9. “8702 90 312 1” alt yarımövqeyinə aid sətrdən sonra aşağıdakı sətrlər əlavə edilsin:

8702 90 312 2	– – – – – məxsusi olaraq hava limanlarında istifadə üçün, sıxılmış qazla hərəkətə gətirilən	əd	0
8702 90 312 3	– – – – – – sıxılmış qazla hərəkətə gətirilən	əd	1 sm ³ 0,7 ABŞ dolları

1.10. “8702 90 319 1” alt yarımövqeyinə aid sətrdən sonra aşağıdakı sətrlər əlavə edilsin:

8702 90 319 2	– – – – – məxsusi olaraq hava limanlarında istifadə üçün, sıxılmış qazla hərəkətə gətirilən	əd	0
8702 90 319 3	– – – – – – sıxılmış qazla hərəkətə gətirilən	əd	1 sm ³ 0,7 ABŞ dolları

1.11. “8702 90 391 0” alt yarımövqeyinə aid sətr aşağıdakı redaksiyada verilsin:

8702 90 391	– – – – – xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər:		
8702 90 391 1	– – – – – – sıxılmış qazla hərəkətə gətirilən	əd	0
8702 90 391 2	– – – – – – digərləri	əd	0

1.12. “8702 90 392 0” alt yarımövqeyinə aid sətr aşağıdakı redaksiyada verilsin:

8702 90 392	– – – – – sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar:		
8702 90 392 1	– – – – – – sıxılmış qazla hərəkətə gətirilən	əd	1 sm ³ 1,2 ABŞ dolları
8702 90 392 9	– – – – – – digərləri	əd	1 sm ³ 1,2 ABŞ dolları

1.13. “8702 90 399 0” alt yarımövqeyinə aid sətr aşağıdakı redaksiyada verilsin:

8702 90 399	– – – – – digərləri:		
8702 90 399 1	– – – – – – sıxılmış qazla hərəkətə gətirilən	əd	1 sm ³ 1,2 ABŞ dolları
8702 90 399 9	– – – – – – digərləri	əd	1 sm ³ 1,2 ABŞ dolları

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

“İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları”

□ **Bu gün Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfrans keçirilib. Gənclər və idman naziri Azad Rəhimov, “Formula 1” Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Keri, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) icraçı direktoru Arif Rəhimov, yerli və xarici şirkətlərin rəhbərləri və digər qonaqların iştirak etdiyi tədbirdə “Formula 1” və digər irimiqyaslı idman yarışlarının Azərbaycana gətirdiyi faydalar barədə söhbət açılıb.**

Konfransdan əvvəl “Formula-1” yarışının ölkəmizdə keçirilməsi ilə bağlı müqavilə imzalanıb. Gənclər və idman naziri Azad Rəhimov və “Formula 1” Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Keri arasında imzalandığı müqaviləyə əsasən, “Formula 1” Azərbaycan Qran-prisi 2023-cü ilədək təşkil ediləcək.

Tədbiri açıq elan edən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketing və Kommunikasiya Departamentinin rəhbəri Nigar Apardarlı Azərbaycanın bu il də bu möhtəşəm sürət yarışına ev sahibliyi etməsindən qürur duyduğunu bildirib.

Bakıdakı Amerika Ticarət Palatasının icraçı direktoru Natavan Məmmədova bildirib ki, irimiqyaslı beynəlxalq yarışların Azərbaycanda keçirilməsi orta və kiçik müəssisələr də daxil olmaqla, bütün sahələrin inkişafına mühüm təsir göstərir və bu cür idman yarışları, eyni zamanda, turizm sektorunun inkişafına da mühüm töhfə verir.

Gənclər və idman naziri Azad Rəhimov “Formula 1”

yarışının Azərbaycanda keçirilməsinin daha 3 il uzadılmasının müsbət hal olduğunu vurğulayıb. Qeyd edib ki, “Formula 1”in daha 3 il uzadılması Azərbaycanın bu yarışlara uğurla ev sahibliyi etməsinin göstəricisidir. “Azərbaycan irimiqyaslı beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük uğurlar əldə edib. Bu yarışların ölkəmizdə keçirilməsi bütün sahələrin, xüsusilə turizm sektorunun inkişafına öz təsirini göstərir. “Formula 1” yarışını ölkəmizə yeni təcrübə qazandırır”.

Konfransda “Formula 1”: Global brendler platforması” mövzusunda müzakirələr aparılıb.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zənqştşmid təbliğat zamanı brendin uğurla seçilməsinin vacib olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycanla bağlı sonuncu tanıtım videosu ötən ilin sonunda ictimaiyyətə təqdim edilib və təqdirəlayiq haldır ki, videocarxın Londonda nümayişi çox uğurlu olub. Bu il isə bu təbliğatın Ru-



siya, Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Almaniyada təşkilii nəzərdə tutulub. Digər ölkələrdə də təbliğatın aparılması planlaşdırılır.

“Azərbaycan Qran-prisinin dünya çempionatının təqvimində xüsusi çəkiyə malik olduğunu deyən “Formula 1” yarışının promoter və biznes qurumları ilə əlaqələr üzrə baş meneceri Emilii Preyzer bildirib ki, Azərbaycanda kifayət qədər “Formula 1” azarkeşi var. Bütün bunlar rəqəmsal platformalarda aparılmış hesablamalar zamanı müəyyən edilir. İldən-ildə yarış izləyənlərin sayı artır və Azərbaycan Qran-prisi ilin ən yaxşı yürüşü adını qazanır. Bütün bunlar Azərbaycan Qran-prisinin təşkilatçılarının yüksək peşəkarlığından xəbər verir.

Azərbaycanın mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük uğurlar əldə etdiyini vurğulayan “Bakı Şəhər Hal-

qası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov deyib: “Biz yarış təşkil etməyə başlayanda uğur qazanıb-qazanmayacağımızı düşünmürdük. “Formula 1” tərəfdaşlarının və hökumətin verdiyi ray işimizin uğurlu olduğunu göstərir. Çalışacağıq ki, qarşdakı illərdə də uğurlarımız davam etsin”.

Konfrans zamanı “Heineken International” şirkətində “Formula” və “Formula-E” yarışlarına dair sponsorluq üzrə aparıcı mütəxəssis Ben Pinkus və digər çıxış edənlər mövzu ilə bağlı fikir mübadiləsi aparmış, yarışa hazırlıqla bağlı sualları cavablandırmışlar. Qeyd olunub ki, bu yarışlar iqtisadi inkişafa töhfə verməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsində, turistlərin ölkəmizə marağının artmasında mühüm rol oynayır.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

Azərbaycan dəmir yolu Parsabada birləşəcək



Bunu İranın şimal-şərqində yerləşən Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

Ə. Behnamcu bildirib ki, Azərbaycan dəmir yolunun Ərdəbilin Parsabad rayonuna birləşdirilməsi üçün, təxminən, 500 hektar ərazi ayrılması nəzərdə tutulub.

Azərbaycanın dəmir yolunun İranın Ərdəbil vilayətində Parsabad rayonuna (Şəhristan) birləşdirilməsi istiqamətində Azərbaycan rəsmiləri ilə razılığa gəlinib.

Ərdəbil–Parsabad dəmir yolunun çəkilməsi üzrə araşdırmaların 7 ay davam edəcəyini deyən vali qeyd edib ki, vəsaitin təmin olunması üçün lazımı addımlar atılıb və Ərdəbil–Parsabad dəmir yolu layihəsinin 4-5 il ərzində çəkilməsinə səy göstəriləcək.



Suriyanın şimalında təhlükəsizlik zonasını yaradacaq



ABŞ tezliklə Suriyanın şimalını və xüsusilə, Mənbici tərk edəcəkləri barədə vədləri ilə Türkiyənin səbrini daşıyır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan bildirib ki, ABŞ növbəti iki həftə ərzində öz vədini yerinə yetirməsə, Türkiyə Suriyanın şimalında antiterror əməliyyatlarına başlayacaq.

"Bizə Amerikanın sanksiyaları qorxulu deyil və Türkiyə heç nəyə baxmayaraq, Suriyanın şimalında təhlükəsizlik zonasını yaradacaq".

BP 6 yeni kəşfiyyat quyusu qazacaq

"BP Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Trend-ə bildirib ki, BP 2019-2020-ci illərdə Azərbaycanda 6 yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır.

Bəxtiyar Aslanbəylinin sözlərinə görə, quyulardan dördünün bu il, ikisinin isə gələn il qazılacağı nəzərdə tutulur: "Nəticələrin necə olacağı qazma prosesindən asılı

olacaq. "Şəfəq–Asiman" yatağından müsbət nəticələr gözləyirik. Bu yataqda qaz ehtiyatlarının "Şahdəniz"dəki qədər olması mümkündür".

B. Aslanbəyli vurğulayıb ki, nəticələrdən asılı olaraq ortamüddətli plan hazırlanacaq.

Qeyd edək ki, "BP Azerbaijan" "Azəri-Çıraq-Günəşli" və "Şəfəq–Asiman" yataqlarının operatorudur.

"Şəfəq–Asiman"da SOCAR və BP-nin hər birinin iştirak payı 50 faizdir. Blokun proqnozlaşdırılan ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir.

"Xalq qəzeti"



Belçika və Çin üçün AZƏRBAYCAN şərabları

Azərbaycanın şərab istehsalçısı "ASK Şəki Şərab" "Bouquet-et Sheki" və "Askona" adlı brendlərini təqdim edəcək. Bunu Trend-ə şirkətin direktoru Vidadi Həsənov deyib.



Şirkət direktorunun sözlərinə görə, "Bouquet-et Sheki" və "Askona" brendləri altında Azərbaycanda

yığılmış "Rkatsiteli", "Saperavi", "Mədrəsa", "Muskat", "Şardone" və "Merlo" kimi üzüm sortla-



rından şərab istehsal olunacaq: "Bu yüksək keyfiyyətli şərablar tamamilə Azərbaycan istehsalıdır, Avropa texnologiyalarına uyğun hazırlanıb. Yaxın günlərdə yeni şərablar ölkənin, demək olar, bütün iri ticarət obyektlərində təqdim olunacaq".

Direktor bildirib ki, bununla yanaşı, zavod Belçika, Çin və Qazaxıstana şərab ixracını təşkil etməyi planlaşdırır: "Biz istehsal etdiyimiz şərablardan nümunələri Belçika,

Çin və Qazaxıstana göndərmişik və məhsullarımız yüksək qiymət alıb. Bu ölkələrdən olan şirkətlərlə müqavilə bağlamağı planlaşdırırıq".

Qeyd edək ki, 2018-ci ildə "ASK Şəki Şərab" zavodu 724,9 ton üzüm qəbul edib və 500 min litr şərab məhsulu hazırlayıb.

2011-ci ildə yaradılan "ASK Şəki Şərab" şirkəti Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisəsidir.

Nümayəndə heyətimiz Özbəkistanda səfərdə olub



Azərbaycan nümayəndə heyəti 4-5 fevralda Özbəkistanda səfərdə olub.

Nümayəndə heyətinə iqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri İnam Kərimov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər, həmçinin sahibkarlar daxil olublar.



Səfər çərçivəsində görüşlər keçirilib, iqtisadi əlaqələrin inkişafı istiqamətləri, Azərbaycanın nəqliyyat-tranzit imkanlarından daha geniş istifadə edilməsi və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

"Xalq qəzeti"

Tramp daxili işlər naziri vəzifəsinə namizəd irəli sürüb



ABŞ Prezidenti Donald Tramp daxili işlər naziri vəzifəsinə David Bernhardtın namizədliyini irəli sürüb.

Tramp "Twitter"də yazıb: "Daxili işlər naziri səlahiyyətlərini icra edən David Bernhardtın daxili işlər naziri vəzifəsinə namizədliyi irəli sürüləcək. David gəlidiyi ilk gündən fantastik işlər görmüşdür. Biz onun namizədliyinin rəsmən təsdiq olunmasını səbirsizliklə gözləyirik".

Övvəllər neft biznesinin iri lobbiçisi olan Bernhardt 2017-ci ildə daxili işlər nazirinin müavini təyin olunmuşdur. Daxili işlər naziri Rayan Zinkenin işdən azad olunmasından sonra Bernhardt nazir vəzifəsini icra edir.

Qeyd edək ki, ABŞ-da Daxili İşlər Nazirliyi torpaqdan istifadə, geologiya və milli parklar məsələləri ilə məşğul olur.

"Xalq qəzeti"

Rumıniya Xarici İşlər Nazirliyi 2019–2020-ci tədris ili üçün ali təhsilin bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən aldığımız məlumatda deyilir ki, proqrama əsasən, memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq üzrə təqaüdlər təklif olunur.



Rumıniyada



2019–2020-ci tədris ili üzrə təqaüd proqramı

Təqaüd proqramının tədris dili rumın dilidir. Təhsil haqqı, yataqxana xərcləri, aylıq təqaüd Rumıniya tərəfindən qarşılanacaq.

Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları <https://www.mae.ro/en/node/10251> sahifəsində göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri fevralın 15-dən 22-dək təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış olmaq mümkündür.

Samirə ƏLİYEVA, "Xalq qəzeti"

İran 44 gəmi



istehsal edəcək

İrannın Yol və Şəhərsalma Nazirliyi ilə Müdafiə Nazirliyi arasında axtarış-xilasətmə, nəzarət-yoxlama, qoşqu və suyun dibinin təmizlənməsi üzrə 44 gəminin istehsalına dair müqavilə imzalanıb.

Müqaviləni İranın yol və şəhərsalma naziri Məhəmməd İslami və İranın müdafiə naziri general-mayor Əmir Hatəmi imzalayıb. Müqaviləyə əsasən, ilk mərhələdə 2 ədəd axtarış və xilasətmə, 2 ədəd yoxlama və nəzarət gəmisi Limanlar və Dənizçilik Təşkilatı üçün inşa ediləcək.

Bu dörd gəminin dəyəri 9,5 milyon avrodur. Üç il ərzində inşa ediləcək gəmilərin dəyəri 140 milyon avrodan çoxdur.

"Xalq qəzeti"

Tehran kriptovalyuta BURAXDI



İran hökuməti 4 yerli bankla birgə PayMon milli kriptovalyutasını buraxıb. Trend-in məlumatına görə, bu kriptovalyuta qızıl ehtiyatları ilə təmin olunacaq. İlk mərhələdə 1 milyard token PayMon buraxılması qərara alınıb.

Bildirilir ki, İranın kriptovalyutası üzərində Parsian Bank, Bank Pasargad, Bank Melli İran və Bank Mellat işləyib.

Qeyd edilir ki, kriptovalyuta beynəlxalq sanksiyalardan yayınmağa və bununla da iqtisadiyyata mənfi təsirləri azaltmağa kömək edəcək.




Burkina-Faso ordu qərargahının yaydığı məlumatda bildirilir ki, Yatənqa əyalətində terror aktı baş verib.

Burkina-Fasoda terror aktı: 14 nəfər həlak olub

Bəyanatda deyilir: "Fevralın 3-dən 4-nə keçən gecə törədilən terror aktı nəticəsində 14 nəfər dinc sakin həlak olub.

Ordu qərargahı cavab zərbəsi ilə ölkənin üç əyalətində 146 terrorçunu məhv edib. Ölkənin təhlükəsizliyinin təmin olunması istiqamətində əməliyyatlar davam etdirilir. Baş Qərargah reisi xalqa müraciətində ordunun ölkəni, vətəndaşları və onların əmlakını müdafiə etmək əzmində olduğunu bəyan edib.

"Xalq qəzeti"





Strateji tərəfdaşlıq yolunda: Ərdoğanın

“soyuq” Moskvada “isti” müzakirələri

□ **Böyük dövlətlərin əməkdaşlığı yalnız milli sərhədlərlə məhduddur. Onlar geniş geosiyasi məkanda proseslərin dinamikasını yeniləşdirə bilirlər. Türkiyə Prezidenti R.T.Ərdoğanın Moskvaya səfərinə bu müstəvidə qiymət verilsə, maraqlı qənaətlər əldə edilə bilər. İki böyük dövlət, demək olar ki, səhərlərdə əməkdaşlığı daha da inkişaf etdirməklə bağlı razılıq əldə edib. Bu, geniş məsələlər üzrə birlikdə fəaliyyət göstərmək anlamına gəlir. Təbii ki, həmin bağlılıqda ilk olaraq Suriya məsələsi yada düşür. Suriya üzrə V.Putinlə R.T.Ərdoğan faydalı fikir mübadiləsi aparıb, konkret razılıqlar əldə ediblər. Onlar Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması, terrorla birgə mübarizə, sabitliyin təmini, İdlib, Münbiç məsələləri, hərbi əməkdaşlıq kimi istiqamətlərdə ortaq mövqeyə gəliblər. Bunların fonunda ticarət, istehsal, turizm, nüvə və enerji sahələrində əməkdaşlığı daha da inkişaf etdirmək haqqında konkret mövqeyə gəlinməsi aktual görünür. Eyni zamanda, Türkiyə ilə Suriya arasında 1998-ci ildə imzalanmış və “Adana sazişi” adlanan sənədin yenidən gündəmə gətirilməsi əhəmiyyət daşıyır. Bütün bunların geniş təhlilini aparmaq zəruridir.**

Tarixi səfər: Rusiya və Türkiyə Avrasiyada geosiyasi dinamikani yeniləşdirir

ABŞ Prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxarılması barədə qərarından sonra Yaxın Şərqdə geosiyasi proseslər daha intensiv xarakter alıb. Bir sıra böyük dövlətlər yarana biləcək boşluğu doldurmaq üçün fəallıq göstərməkdədirlər. Ancaq Rusiya, Türkiyə və İranın təmsilini davrandığı da müşahidə edilir. Yeni başlıca mübarizə diplomatik-siyasi müstəvidə gedir. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinə ekspertlərin marağı olduqca böyük idi. Ümidlər özünü tam doğrultdu. Bu səfər iki məqamı üzə çıxardı.

Birincisi, Rusiya Türkiyəni Yaxın Şərqnin həlledici geosiyasi aktoru kimi qəbul edir. Moskva Ankara ilə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdə qərarlıdır. Eyni zamanda, Moskva Türkiyəni Avrasiya məkanında təhlükəsizlik sistemini qura biləcək lider-dövlət kimi də qəbul edir.

İkincisi, Vladimir Putin nümayiş etdirdi ki, Kreml xarici siyasətdə bezi düzəlişlər edib və bu yoldan çəkilmək fikrində deyil. Konkret olaraq, Moskva esrlərdir ki, türk dövləti ilə apardığı rəqəbat və düşmənlilikdən dialoqa, qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa keçid etməkdə qətiyyətlidir. Bu, artıq tendensiyaadan dayanıqlı prosese keçidi ifadə edir və bütövlükdə Avrasiyanın geosiyasi xəritəsində prinsiplə müsbət

dəyişikliklərə səbəb olacaq.

Bu ümumi qənaətlər tərəflərin əldə etdikləri konkret razılaşmalardan aşkar görünür. Rusiya və Türkiyə geniş sahələri əhatə edən uzunmüddətli razılıqlar əldə edə bildilər. Putin-Ərdoğan danışıqları iki dövlətin taleyində tarixi rol oynamalıdır. Prezidentlər iqtisadiyyat, enerji, xarici siyasət, mədəniyyət, turizm, nüvə sahəsində əməkdaşlıq, terrorla mübarizə, Suriyada sülhə nail olmaq, nəqliyyat, təhlükəsizlik, hərbi əməkdaşlıq kimi sferalarda qarşılıqlı əlaqələri yeni səviyyəyə yüksəltmək haqqında ortaq mövqeyə gəliblər. Türkiyə Prezidenti səfərdən qayıdarkən jurnalistlərə verdiyi müsahibədə bu barədə konkret faktlarla danışdı.

Rusiya və Türkiyə yüksək səviyyədə strateji tərəfdaşlıqla bağlı yaxın günlərdə yeni müzakirələr aparmaq haqqında razılığa gəliblər. Bu, demək olar ki, bütün sahələri, o cümlədən hərbi-müdafiə sahəsində əməkdaşlığı əhatə etməlidir. Prezidentlər həmin çərçivədə “S-400”lərlə bağlı imzalanmış sazişin yerinə yetirilməsində qararlı olduqlarını bəyan ediblər. Türkiyə tərəfinin xahişi ilə Rusiya “Akkuyu” atom elektrik stansiyasının birinci blokunun Türkiyə Respublikasının

100 illik yubileyi münasibətilə 2023-cü ildə istismara verilecəyini vəd edib.

Ankara və Moskva ticarət əlaqələrini 26 milyarddan 100 milyard ABŞ dolları həcminə qədər inkişaf etdirmək fikrindədirlər. Bunun üçün xüsusi komissiya yaradılacaq. Avrasiyanın iki böyük dövləti tədricən bütün sahələr üzrə sıx əməkdaşlıq xəttinə keçirlər. Onlar həm də Qara dənizdə həmsərhəd ölkələr kimi əlaqələri gücləndirmək niyyətindədirlər. Bu barədə də Prezident R.T.Ərdoğan fikir bildirib.

Ədalət, sülh və barış naminə perspektivli əməkdaşlıq modeli

Türkiyə Prezidenti rusiyalı həmkarı ilə görüşdən sonra mətbuat üçün verdiyi bəyanatda ayrıca vurğulayıb ki, Rusiya ilə

məqam kimi görünür. Öncə qeyd edək ki, həmin sənəd 1998-ci ildə Suriyanın o dövrdəki dövlət başçısı ata Əsədlə Türkiyə arasında imzalanıb. Sənəd terrora qarşı mübarizədə Suriya ilə Türkiyə arasında əməkdaşlığı əhatə edir. Məhz həmin sənəd imzalanandan sonra A.Öcalanı Suriyadan çıxarmaq mümkün oldu və sonda Keniyada yaxalandı.

Bu dəfə R.T.Ərdoğan həmin razılaşmanı yenidən gündəmə gətirdi. V.Putin də onu dəstəkləyib. Rusiya Prezidenti “Adana razılaşması önəmli bir mövzudur. Türkiyə bunu işləməlidir”, – deyib. Bu sənəd Türkiyənin Suriyadakı mövqeyini daha da gücləndirəcək. Prezident R.T.Ərdoğan Türkiyənin Suriyadakı mövduqluğu üçün xüsusi dəvətə ehtiyac olmadığını ifadə edib. Bu, təbii, çünki Suriya ilə 911 kilometrlik sərhədi var, tarixi ortaqlıq mövcuddur və Suriya

güzaştə getməyəcək. Ona görə də PYD/YPG-nin Münbiçdən çıxarılması zaman məsələsidir. Sonra orada yerli əhalinin demografik tərkibinə görə idarəetmə strukturları formalaşdırılmalıdır. Münbiçin əhalisinin 90 faizi sünni ərəblərdən ibarətdir.

Suriyanın yeni konstitusiyası məsələsi də çox aktualdır. Bu prosesi Fransa, Almaniya və Böyük Britaniyanın BMT-yə ünvanladığı bir məktub təngidir. Ankara və Moskva həmin maneəni dəf edib, prosesi yekunlaşdırmaqla bağlı razılıq əldə ediblər. Xüsusi komissiyalar yaradılıb, milli konstitusiyasının hazırlanması və qəbulu qərara alınıb. Bu məsələ prinsiplə əhəmiyyət daşıyır. Yeni konstitusiyada Suriya əhalisinin bütün spektrinin təmsil olunması təmin edilməlidir. Bununla bağlı hələlik fikir ayrılığı mövcuddur. Bəzi dairələr məzhəblərdən

turizm sahəsində əlaqələr yüksələn xətlə inkişaf edir. Hazırda Rusiya Almaniyadan sonra həmin sahədə ikinci yerdədir. 2018-ci ildə Rusiyadan Türkiyəyə 6 milyon turist gəlib! İndi məqsəd bu rəqəmi daha da artırmaq və Rusiyanın birinci yerə çıxmasına nail olmaqdan ibarətdir. Bu aspektdə dövlətlər arasında viza məsələsi də həll edilməlidir. Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, sənəd artıq Prezident Vladimir Putinin masası üzərindədir.

Bu o deməkdir ki, iki dövlət sosial-mədəni və turizm istiqamətlərində də qarşılıqlı böyük məqsədlər qoyublar. Şübhəsiz ki, bu xətt yaxın perspektivdə Avrasiyada çox güclü və müsbət nəticələrə ola biləcək müttəfiqliyin meydana gəlməsi ilə sona kimi mübarizə aparılacaq. İndi Dəməşq İdlibə radikal terror qrupları göndərib və vəziyyət bir qədər gərginləşib. Ancaq onların hamısının öhdəsindən gəlmək iqtidarında olan türk ordusu sabitliyin pozulmasına imkan verməyəcək.

Münbiçlə bağlı Ankara ABŞ və Rusiya ilə müzakirələri davam etdirmək fikrindədir. Orada 1000 nəfərə yaxın terrorçu qalıb. Onların Münbiçə tərk etmələri şərti mütləqdir. Ankara bu məsələdə

xalqı türk ordusunu proseslərə müdaxilə etməyə çağırır. Bunlarla yanaşı, ata Əsədlə imzalanmış sazişin yenidən gündəmə gəlməsi terrorla mübarizədə fərqli mərhələnin əsasını qoyacaq ki, bununla da Türkiyənin Suriyadakı varlığı tam olaraq beynəlxalq hüquq çərçivəsinə salınımsız olacaq.

İki Prezident İdlib, Münbiç və Suriya konstitusiyasının işlənilib hazırlanması məsələlərini də müzakirə ediblər. Türkiyənin dövlət başçısı vurğulayıb ki, İdlibi Rusiya və Türkiyənin əməkdaşlığı xilas edib. Çünki bu olmasaydı, indi 100 minlərlə insan öz evlərindən didərgin düşmüş olardı. Orada hər bir terror təşkilatı ilə sona kimi mübarizə aparılacaq. İndi Dəməşq İdlibə radikal terror qrupları göndərib və vəziyyət bir qədər gərginləşib. Ancaq onların hamısının öhdəsindən gəlmək iqtidarında olan türk ordusu sabitliyin pozulmasına imkan verməyəcək.

Münbiçlə bağlı Ankara ABŞ və Rusiya ilə müzakirələri davam etdirmək fikrindədir. Orada 1000 nəfərə yaxın terrorçu qalıb. Onların Münbiçə tərk etmələri şərti mütləqdir. Ankara bu məsələdə

birinin üstünlüyünün təmin edilməsinə çalışırlar. Ancaq Ankara mövqeyində qətidir və bərabərhüquqluluq prinsipi gözənilməlidir.

Prezidentlər arasında müzakirələr geniş əhatə dairəsi ilə yadda qalıb. Onlar gecə saatlarına qədər danışıqları davam etdiriblər. Ekspertlərin qənaətinə görə, sonucda strateji əhəmiyyətli ortaq mövqələr formalaşdı. Belə görünür ki, Avrasiyada böyük gələcəyi olan güclü əməkdaşlıq modeli meydana gəlir. Bundan xalqların qazanacaqlarına şübhə yoxdur. Qalır, əldə edilən razılaşmalara səmimiyyətlə əmək etmək. Proqnozlara görə, Moskva və Ankara dil tapacaqlar. Çünki həm dünya sürətlə dəyişir, həm də onların bir-birinə ehtiyacı artır. Böyük bir geosiyasi məkanda inkişaf, sabitlik, təhlükəsizlik məsələlərinin nizamlanması və münafişlərin ədalətli həlli üçün geniş perspektivlər açıqlır. Bu baxımdan Rəcəb Tayyib Ərdoğanın Moskvə səfəri döndüş məqamlarından biridir.

Newtimes.az

Azərbaycan və Misir arasında dini-mənəvi sahədə əlaqələr inkişaf edir

□ **Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin və Misir hökumətinin dəvəti ilə fevralın 4-5-də Misirdə səfərdə olub.**

QMI-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində şeyxülislam Misirin, eləcə də İslam

aləminin görkəmli ictimai, din və elm xadimləri ilə görüşüb. Misir parlamenti sədrinin birinci müavini, Şəriflər Cəmiyyətinin rəhbəri Seyid Əl-Şəriflə görüşdə A.Paşazadə Prezident İlham Əliyevin salamlarını dost Misir xalqına çatdırıb. O, Azərbaycan ilə Misirin bütün sahələrdə, o cümlədən dini sahədə uğurla əməkdaşlıq etdiyini bildirib.

Seyid Əl-Şərif Misirlə Azərbaycan arasında yüksək səviyyəli əlaqələrə toxunaraq qeyd edib ki, hələ 1994-cü ildə ulu öndər Heydər Əliyevin Qahirəyə səfəri



zamanı onu qarşılamaq şərafinə nail olub. Növbəti belə imkanı isə Prezident İlham Əliyevin 2007-ci ildə bu ölkəyə səfəri zamanı qazanıb. O, Azərbaycana mütləmədi səfərlər etdiyini bildirərək, ölkəmizin daha da inkişafının ayınlı şahidi olduğunu vurğulayıb. Əlavə edib ki, bu uğurların təməlinə Prezident İlham Əliyevin səyləri durur. Bu gün Azərbaycan tolerantlıq, multikulturalizm mərkəzi kimi bütün dünyaya öz səsinə eşıtdirir.

Misir Prezidentinin müşaviri Usama Əl-Əzhəri 1962-ci ildə Asuan səddini inşa edən

Zakir Məmmədovun təmsalında Azərbaycan xalqının dost Misir xalqına çoxsaylı töhfələrinin qeyd edilə biləcəyini deyib.

Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri bu ölkənin Fətva İdarəsinin rəhbəri, Misir diyarının baş müftisi Şövqi Əllamla da görüşüb. A.Paşazadə ölkəmiz arasında tarixi əlaqələrin bu gün də uğurla inkişaf etdiyini bildirib. O, bunun əsas səbəbi kimi iki ölkə başçısının şəxsi dostluq münasibətlərini göstərib.

Baş müfti Şövqi Əllam da iki ölkə arasında münasibətlərin keyfiyyətə yeni mərhələyə qədəm qoy-

duğunu qeyd edib.

Növbəti görüş vəqflər naziri Məhəmməd Muxtar Cümə ilə olub. Görüşdə İslam dininin əsl mahiyyətinin akademik səviyyədə təbliğinin vacibliyi qeyd olunub.

Səfər zamanı QMI sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İmam Hüseyn məscidini ziyarət edib. Nadir hallarda xüsusi qonaqlar üçün açılışına icazə verilən “Şərəfli otaq” (Əl-Gurfa Şərifə) şeyxülislama nümayiş etdirilib. A.Paşazadə İmam Hüseyn məscidində ziyarət namazı qılıb.

AZƏRTAC

AZƏRTAC-ın fotoları İslam Əməkdaşlıq Təşkilatının Festivalında nümayiş etdirilir

□ **Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotoları Misirin paytaxtı Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Birinci Festivalı çərçivəsində təşkil edilən fotosərgidə nümayiş olunur.**

Fevralın 9-dək davam edəcək sərgidə İƏT dövlətlərinin Xəbər Agentlikləri Birliyinin (UNA) İcraiyyə Şurasının üzvü olan AZƏRTAC-la yanaşı, digər üzv 21 xəbər agentliyi də iştirak edir. Sərginin ziyarətçiləri Azərbaycan tarixini, müasir memarlıq nümunələrini, turizm potensialını əks etdirən fotolarla tanış olurlar.

Sərgi bu gün Qahirə Opera Teatrında açılıb. “Bir millət, mədəniyyətlərin müxtəlifliyi” şüarı altında keçirilən festivalın açılış mərasimində 20-dən çox dövlətin nümayəndələri

iştirak edib. Tədbirdə islam dünyasına öz töhfələrini verməmiş bir sıra görkəmli xadimlərin xatirəsi anılıb. Beş gün davam edəcək festival çərçivəsində mədəni tədbirlər, elmi seminarlar və müxtəlif təqdimatlar keçiriləcək. Silsilə tədbirlər Qahira Opera Teatrında, əl-Henacir İncəsənət Mərkəzində, Mədəniyyət üzrə Ali Şurada, Böyük İslam Muzeyində, Əmir Taz sarayında, Ərəb Dövlətləri Liqasının binasında, əl-Əzhər əş-Şərifdə və digər yerlərdə təşkil ediləcək.



Festivalda bir sıra beynəlxalq islam təsisatları, o cümlədən Tarix, İncəsənət və Mədəniyyət Mərkəzi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi, İslam Həmrəylik

Fondu, həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı və digər qurumlar təqdim olunacaq.

AZƏRTAC

Çeyz Keri: Azərbaycan Formula 1 yarışını üçün ideal məkandır



□ **Formula 1 Azərbaycan Qran-Prisi 2023-cü ildə Bakıda təşkil ediləcək.**

Fevralın 5-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri bununla əlaqədar müqavilə imzalayıblar.

Azərbaycan Qran-Prisinin keçirilməsinə dair müqavilənin müddətinin uzadılmasından məmnunluğunu bildirən A.Rəhimov deyib: “Bu bizim üçün qürurverici

hadisədir. Son bir neçə il ərzində paytaxt sakinlərinin arzuları gerçəkləşdi və biz Bakıda keçirilən Formula 1 yarışlarının sadə bir ideyadan bu idmanın tarixində həyecan və gərginliklə dolu ən maraqlı yarış həftəsonlarından birinə çevrilməsinə hamılıqla şahid olduq. Həmçinin bu yarışlarda biz Formula 1 yarışının ən maraqlı məqamlarını da müşahidə edə bildik”.

etməyə hazırıq”, – deyər A.Rəhimov bildirib.

Çeyz Keri Azərbaycanın Formula 1 yarışını üçün ideal məkən olduğunu bildirərək deyib: “Çox şadiq ki, bu müqaviləni yeniləməklə biz Azərbaycan Qran-Prisini daha bir neçə il ərzində Formula 1 dünya çempionatında görə biləcəyik. Bakı yarış gərgin mübarizə və həyecan dolu anlarla çox qısa müddətdə mövsümün ən məşhur Qran-prilərdən birinə çevrildi. Azərbaycan daim yüksək qonaqpərvərlik nümayiş etdirir. Gözoxşayan Bakıda isə mükəmməl yarış üçün möhtəşəm ab-hava hökm sürür. Bu baxımdan bütün avtoidman həvəskarlarını çox maraqlı yarış qacırmaq üçün Formula 1 Azərbaycan Qran-Prisinə baxmağa dəvət edirəm”.

Bakıda ilk dəfə Formula 1 Qran-Prisi 2016-cı ildə təşkil olunub. Baxımlılığı ilə seçilən Bakı yarışi həmişə ilin ən yaxşı Qran-priləri arasında yer alır.

AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə jurnalistlər arasında keçirilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

□ **Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə və vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında keçirilmiş yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib.**

Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti raisinin birinci müavini general-mayor Zaur Abdullayev açaraq, Silahlı Qüvvələrin formalaşmasında ulu öndər Heydər Əliyev tərəfindən misilsiz işlər həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublika-

sının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən islahatlar və dövlət qayğısı sayəsində bugünkü Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və silah sursatla təmin olunur.

Z.Abdullayev xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi

sahəsində həyata keçirilən layihələrdə, təşkil olunan tədbirlərdə kütləvi informasiya vasitələrinin fəal iştirak etdiyini bildirib.

Münsiflər heyətinin sədri, polkovnik Niyaz Məmmədov müsabiqəyə 36 yazının daxil olduğunu diqqətə çatdırıb. Daha sonra qaliblərin adlarını açıqlayıb. Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Firuzə Nadir, 2-cü yerə Cavid Qədir, 3-cü yerə isə Nəzrin Rüstəmovaya layiq görüldü. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edildi.

Müsabiqədə iştirak edən 10 nəfər isə həvəsləndirici mükafatla təltif edildi.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (Enterprise Resource Planning/ERP) proqram təminatının və onun integrasiya edilməsi üzrə xidmətlərin satınalınması üçün

İKİMƏRHƏLƏLİ TENDER ELAN EDİR

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla <http://www.oilfund.az> ünvanında yerləşən internet sahifəsində tanış olmaq mümkündür.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ikimərhələli tender ARDNF üçün malların, işlərin və xidmətlərin satınalınması-nı əhatə edir.

Birinci mərhələ üçün təqdim edilən ilkin tender təklifləri zərflərinin açılışı 11 mart 2019-cu il saat 10.00-a qədər, ikinci mərhələ üçün təqdim edilən tender təklifləri zərflərinin açılışı isə 22 may 2019-cu il saat 10.00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda keçiriləcəkdir.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

- tenderdə iştirak etmək üçün ərizə;
- podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri;
- podratçının ixtisas göstəricilərinə dair məlumat;
- podratçının avtomatlaşdırılmış idarəetmə sisteminin proqram təminatının tətbiqi və onun integrasiya edilməsi üzrə xidmətlərin göstərilməsi istiqamətində ən azı 5 illik və bu xidmətlər üzrə Azərbaycan Respublikasında ən azı 3 illik təcrübəsini təsdiq

edən sənədlər;

- təklif edilməsi planlaşdırılan Avtomatlaşdırılmış İdarəetmə Sisteminin proqram təminatının global istehsalçı tərəfindən istehsal olunmasını təsdiqləyən sənədlər;
- podratçının son bir illəki maliyyə vəziyyəti barədə bank arayışı;
- birinci mərhələ üçün təqdim edilən ilkin tender təklifi (texniki təklif, qiymət təklifi istisna olmaqla);
- ikinci mərhələ üçün yekun tender təklifi (texniki və qiymət təklifi daxil olmaqla tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə).

Podratçılardan tələb olunan sənədlər 28 fevral 2019-cu il yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, birinci mərhələ üçün təqdim edilən ilkin tender təklifləri (texniki təklif, qiymət təklifi istisna olmaqla) 7 mart 2019-cu il yerli vaxtla saat 18.00-a kimi , ikinci mərhələ üçün yekun tender təklifləri isə (texniki və qiymət təklifi daxil olmaqla) 21 may 2019-cu il saat 18.00-dək ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur. İştirak haqqı 500 (beş yüz) manat

məbləğdə müəyyən edilmişdir. Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Ünvan- AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

VÖEN- 9900041961

H/h-

AZ84NABZ01360400000000001944

Bank- Azərbaycan Respublikası Mərkəzi Bankı

Kod- 501004

VÖEN- 9900071001

M/h- AZ-

74NABZ014517000000000001944

S.W.I.F.T bik- NABZAZ 2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılışında iştirak edə bilərlər.

Tenderlə əlaqədar suallar və sorğular TSK2019@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksda göndərilə bilər. Əlaqə telefonu -(+994 12) 498 77 53 əlaqələndirici şəxslər Aynur Səmədova (daxili- 1006) və hüquqi məsələlər üzrə Kəmələ Rəhimovadır (daxili- 8023).

Tender komissiyası

İctimai Televiziya və Radio Yayımları Şirkəti

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1 “DeckLink Studio 4K” kompüter platasının satınalınması.

Lot-2. “TC Elektronik DBMax” audio prosessorun satınalınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli (əlaqələndirici şəxs-Ramil Əliyevdən, telefon- 012 430 13 16) ünvandan ala bilərlər.

Adı- “Kapital Bank” ASC-nin 1 sayılı Nəsimi filiali

Kod- 200112

VÖEN- 9900003611

M/h- AZ37NABZ

013501000000000001944

S.W.I.F.T- AIIBAZ2X

Adı- İctimai Televiziya və Radio

Yayımları Şirkəti

H/h- AZ11AIB

33010019441102259111

VÖEN- 2000435761

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 26 fevral 2019-cu il saat 11.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 6 mart 2019-cu il saat 11.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 7 mart 2019-cu il saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Qusar Rayon İcra Hakimiyyəti

2019-cu ildə Qusar şəhərində yolların əsaslı təmiri işlərinin yerinə yetirilməsi məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 220 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qusar şəhəri, H.Əliyev prospekti 134 nömrəli ünvandan (əlaqələndirici şəxs-İskəndərova Nərgiz Əyyub qızı, telefon- (02338- 5-24-98) ala bilərlər.

Təşkilat- Qusar Rayon İcra Hakimiyyəti

VÖEN- 4700037841

H/h-AZ17A11B32051019444800201148

Qusar YXO

Bank- “Kapital Bank”-ın Qusar filiali

Kod- 200480

VÖEN- 9900003611

M/h- AZ-

37NABZ01350100000000001944

S.W.I. F.T- AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (arayışlar tender komissiyasının adına alınmalıdır);
- iddiaçının son bir illəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma-1, forma-2);
- iddiaçının son bir illəki maliyyə vəziyyəti (dəvriyyəti) haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri;
- iddiaçıların gördükləri analoji işlər

haqqında məlumat;

- iddiaçılar iş qrafikini təqdim etməlidirlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank zəmanəti istisna olmaqla) iş qrafiklərini 11 mart 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 27 mart 2019-cu il saat 18.00-a qədər Qusar Rayon İcra Hakimiyyətinə (Ünvan- Qusar şəhəri, H.Əliyev prospekti 134) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri 28 mart 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Qusar Suvarma Sistemləri İdarəsi

2019-cu ildə görüləcək cari təmir işləri üçün tikinti materiallarının, maşın-mexanizmlərə ehtiyat hissələrinin satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Cari təmir işləri üçün tikinti materiallarının və maşın-mexanizmlərə ehtiyat hissələrinin satınalınması(maddə-221320).

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlar üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət,müqavilənin vaxtında yerinə yetirilməsi,analogi işlərdə təcrübə və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 130 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qusar şəhəri, Çingiz Qurbanov küçəsi 21 a nömrəli ünvanda yerləşən Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs-M.Əzizovdan, telefon -0318-5-54-08) ala bilərlər.

Təşkilat- Qusar SSI

Bank rəkvizitləri

VÖEN-4700132701

“Kapital Bank”-ın Qusar filiali

Kod-200480

VÖEN-9900003611

M/h-AZ37NABZ01350100000000001944

SWIFT BIK-AIIBAZ2X

H/h-AZ17AIB32051019444800201148

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı(zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub -olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir illəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir illəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri;

-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 7 mart 2019-cu il saat 17.00-a qədər , tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 10 aprel 2019-cu il saat 17.00-a qədər Qusar şəhəri, Çingiz Qurbanov küçəsi 21a nömrəli ünvanda yerləşən Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 11 aprel 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Tovuz Rayon İcra Hakimiyyəti

2019-cu ildə aşağıda göstərilən işlərin satınalınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot-1. Abadlıq işlərinin satınalınması.
Lot-2. Yolların təmiri işlərinin satınalınması.
Lot-3. Mənzil fondunun təmiri işlərinin satınalınması.

Tender iştirakçılarına təklif olunur ki, tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot -1 və lot-2 üçün hər birinə 80 manat, lot-3 üçün isə 60 manat məbləğdə iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Tovuz şəhəri, Əzizbəyov küçəsi 3 nömrəli ünvandan ala bilərlər. Əlaqələndirici şəxs – Məmmədov Mübariz Məmməd oğlu.

Təşkilat: Tovuz Rayon İcra Hakimiyyəti
Tovuz YXO
H/h- 32051019448200201182

VÖEN- 7300145781

Bank- “Kapital Bank”-ın Tovuz filiali

Kod- 200822

VÖEN- 9900003611

M/h- 0137010001944

SWIFT BIK AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir illəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir illəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 26 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş, ikiqat zərflərdə 6 mart 2019-cu il saat 17.00-a qədər Tovuz Rayon İcra Hakimiyyətinin tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 7 mart 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Şəki Şəhər İcra Hakimiyyəti

2019-cu ildə Şəkidə aparılacaq abadlıq, yolların və mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Lot – 1. Abadlıq işlərinin satınalınması.
Lot - 2 - Yolların əsaslı təmiri işlərinin satınalınması.

Lot - 3 - Mənzil fondunun əsaslı təmiri işlərinin satınalınması.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə qalmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- iddiaçının son bir illəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir illəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma-1 və forma-2);
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə

və uyğunluq sertifikatları;

- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

Tikinti işləri ilin sonunadək yerinə yetirilib başa çatdırılmalıdır.

Tenderdə iştirak etmək üçün iddiaçılar 50 (əlli) manat məbləğdə pul vəsaitini aşağıdakı hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu 2019-cu il martın 4-dən tender komissiyasından ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanır.

Təşkilat Şəki Y.X.O

H/h- AZ03AIIIB32051019447000201170

VÖEN- 3000104011

VÖEN- 3000072051-İcra Hakimiyyəti

Xarici xəbərlər

Böyük Britaniya

Daşınmaz əmlak ucuzlaşıb



Son bir ildə Londonun ən nüfuzlu rayonlarında mənzillərin qiyməti, demək olar ki, 5 faiz ucuzlaşıb. 2018-ci ilin son rübünün göstəricisinə görə, paytaxt ətrafında daşınmaz əmlakın ucuzlaşması 1,5 faiz təşkil edib. Əmlak bazarına bir neçə əmil təsir göstərib. Bunlardan birincisi, ölkənin Avropa Birliyindən çıxmasında qərarlı olmasıdır. Daşınmaz əmlak bazarına təsir edən digər əmil isə vergi islahatlarıdır.

Xəbəri "Euronews" verib.

Çin

Yerli müştərilərə güzəşt

"Tesla" şirkəti Çində satışa çıxardığı "Model 3" avtomobillərini ucuz qiymətə satacağını elan edib. Bildirilir ki, avtomobillərin satış qiyməti 433 min yuandan (64,300 dollar) başlayacaq. Şirkət rəhbərliyi bunu qiymətlərin çinli alıcıların büdcəsinə uyğunlaşdırılması ilə izah edib.

Xəbəri "Tesla.com" verib.

Türkiyə

Elmi heyət Antarktidaya çatıb




Üçüncü beynəlxalq elmi səfər çərçivəsində Antarktidaya yola düşən Türkiyə heyəti qitəyə çatıb. Elmi heyətin qitədə apardığı tədqiqatlar İstanbul Texniki Universitetinin qütblərin araşdırılması ilə məşğul olan Uyg-Ar Mərkəzi tərəfindən əlaqələndirilir. Səfər Türkiyə Prezidenti Administrasiyasının himayədarlığı ilə təşkil edilib.

Məlumatı "Anadolu" agentliyi yayıb.

İspaniya

Əhali yaşlaşır



İspaniya-da insanlar sürətlə yaşlaşıb. Tədqiqatçılar hesab edirlər ki, ispan milləti 2050-ci il üçün qocalacaq. Mütəxəssislər əhalinin yaşlanmasının ölkə üçün demoqrafik problem adlandırılır. Onlar əhalinin uzunömürlülüyü və sağlamlığının təmin olunması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Xəbəri "BBC.com" verib.

Messidən növbəti rekord

"Barselona"-nın kapitanı Lionel Messi İspaniya çempionatı tarixində yeni rekord əldə etmişdir. O, bu ölkənin futbol tarixinə 11 mövsümdə ardıcıl olaraq, azı, 20 qol vuran yeganə oyunçu kimi düşüb. Messi cari çempionatda artıq 21-ci qolunu vurub. Kataloniya klubu 22-ci turda, "Valensiya"-ya qarşı matçda Messinin vurduğu iki qol sayəsində məğlubiyyətdən xilas olub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Xəbəri "Futbol.ua" verib.

Hazırladı:
Elçin ABBASOV,
"Xalq qəzeti"

Sergey LAVROV: ABŞ beynəlxalq təhlükəsizlik arxitekturasının əsaslarını laxladır

ABŞ, nəyin bahasına olursa olsun, birqütblü dünya yaratmaq üçün sistemətlilik olaraq beynəlxalq təhlükəsizlik arxitekturasının əsaslarını laxladır, strateji sabitlik sahəsində müqavilələr dağıdır. Belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. Məlumatı RIA "Novosti" verib.



"Dünyada vəziyyət gərgindir. Bu, nəyin bahasına olursa olsun, özlərinin dominantlığını qorumağa çalışan və heç bir perspektivi olmayan birqütblü dünya konsepsiyasından bərk-bərk yapışmış ABŞ başda olmaqla, bir sıra Avropa dövlətinin birtərəfli, bir çox hallarda zorakı fəaliyyətinin nəticəsidir. Biz görürük ki, İkinci Dünya müharibəsindən sonra

formalaşmış beynəlxalq təhlükəsizlik arxitekturası necə dağıdırlar, vacib müqavilələr pozulur, – deyir Lavrov Düşənbədə Tacikistan–Rusiya Slavyan Universitetinin tələbələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, bunun sonuncu nümunəsi ABŞ-ın "Yaxın və ortamənzilli raketlərin ləğvi haqqın-

da" müqavilədən (DRSMD) çıxmasıdır. Üstəlik, bu addım Rusiyanın müqavilənin şərtlərini pozması ilə əsaslandırılır və bu zaman heç bir fakt təqdim olunmur: "Vaşinqtonun silahlar üzərində nəzarət haqqında razılaşmaların dağılmasına yönəlmiş səyləri həm də dövlətlərarası münasibətlərin fundamental prinsiplərinə etinasızlıqla müsbət olunur. Bunlar başqa dövlətlərin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək kimi prinsiplərdir. Bu destruktiv kurs bir sıra ölkələrdə, əsasən, Yaxın Şərq ölkələrində dövlətçiliyin məhvəyə gətirib çıxarmışdır".

ABŞ Prezidenti Donald Tramp fevralın 2-də ölkəsinin DRSMD-dən çıxma proseduruna başladığını bildirdi. NATO üzrə müttəfiqləri də onu dəstəkləyib. Həmin gün Rusiya Prezidenti Vladimir Putin də ABŞ-ın qərarına adekvat cavab verəcəyini, müqavilədə iştirakını dayandırdığını bəyan edib.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

İbrahim KALIN: Suriyada bufer zonasına Türkiyə nəzarət etməlidir



Mətbuat katibi
jurnalistlərin suallarını
cavablandırır

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın dünən Nazirlər Kabinetinin növbəti iclasının yekunlarına həsr olunan mətbuat konfransında bildirib ki, Suriyanın şimalında yaradılacaq bufer zonasına başqa bir dövlət yox, məhz Türkiyə nəzarət etməlidir. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

İ.Kalın deyib: "Mənbiç üzrə "yol xəritəsi"ne əməl olunmalıdır. Bu vaxta qədər plan reallaşdırılmayı idi. Onun tənqidi salınması heç bir tərəfə fayda vermir". Ankara hesab edir ki, Mənbiç üzrə "yol xəritəsi"nin icra olunması regionun təhlükəsizliyi və Suriya münaqişəsinin nizamlanması üçün böyük əhəmiyyət kəsb edir.

İ.Kalın sonra vurğulayıb ki, bu məsələdə Türkiyə və Rusiya vahid mövqedən çıxış edir. Ankara və Mosk-

vada əmindirlər ki, Mənbiç üzrə razılaşdırılmış "yol xəritəsi"nin icrasını yubarmamaq olmaz.

Yeri gəlmişkən, mətbuat katibi Türkiyə və ABŞ prezidentləri arasında Suriyanın şimalında bufer zonasının yaradılması barədə razılıq əldə olunması xəbərini təkbiz edib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar davam edir.

Əsəd rejiminin gələcək taleyi barədə suala cavab verərkən İ.Kalın deyib ki, rejim legitimliyini tamamilə itirib və ölkənin gələcəyini müəyyən edə bilməz.

M.HACIXANLI,
"Xalq qəzeti"

"Euronews" agentliyi məlumat verir ki, turizm və səyahətlər üzrə beynəlxalq şuranın (WTTC) hesablamasına görə, "Brexit" prosesi turizm sahəsində çalışan 700 min insanın işsiz qalması ilə nəticələne bilər.

Təşkilatın məlumatına görə, "Brexit" nəticəsində Böyük Britaniyada turizm sahəsində 308 min, Avropa İttifaqı ölkələrində isə 399 min iş yeri təhlükə altında qalacaq. Bütün dünya üzrə tu-

rizm və səyahət sektorunu təmsil edən beynəlxalq şuranın proqnozu Beynəlxalq Valyuta Fondunun məlumatlarına əsaslanır. WTTC-nin baş icraçı direktoru və prezidenti Qloriya Gevaranın sözlərinə



göre, "sərt Brexit" Böyük Britaniyanın əsas gəlir sahələrindən biri olan turizmə nəzərçarpacaq

dərəcədə təsir edəcək.

Rövşən ATAŞİYEV,
"Xalq qəzeti"

Kanadada qatar qəzası

Kanadanın Britaniya Kolumbiyası əyalətində yük qatarı qəzaya uğrayıb. Qəza nəticəsində qatarın iki maşinisti və heyətin mühəndisi həlak olub.



"CBC"-nin məlumatına görə, qatarda təhlükə törədə bilən yük olmayıb. Kanadanın Neqliyatda Təhlükəsizlik Şurası faktla bağlı araşdırma aparır.

Qəzənfər QASIMOV,
"Xalq qəzeti"

✓ DƏDRX-nin Ağsu Ərazi İdarəsi tərəfindən Məmmədov Sərdar Abdulməhmud oğlunun adına verilmiş RX seriyalı 0911776 nömrəli çıxarış üdüyü üçün etibarsız sayılır. Ağsu rayonu, 0,4 hektar torpaq sahəsi.

Hava proqnozu

➔ Fevralın 6-da
➔ Bakıda və Abşeron yarımadasında dəyişən buludlu olacaq, aralıq tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çişkin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, aralıq güclənəcək. Gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civa sütunundan 768 mm civa sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.
➔ Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5,

dağlıq ərazilərdə 8-10 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.
➔ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
➔ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 0-4, gündüz 8-13 dərəcə isti olacaq.
➔ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Samaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq.

Qərb küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
➔ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Ayləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salıyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çişkin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.
➔ Masallı, Yardımlı, Lərik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə çişkinliyi yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq.

50 min məhkum əfv ediləcək



İranın məhkəmə hakimiyyətinin rəhbəri Sədeq Amoli Laricani keçirdiyi mətbuat konfransında İran İslam İnqilabının 40-cı ildönümü ilə əlaqədar elan ediləcək amnistiya aktına əsasən, 50 min məhkumun əfv ediləcəyini deyib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

O bildirib ki, azadlığa buraxılanlarla yanaşı, bir sıra məhkumların da cəzaları yüngülləşdiriləcək. Həmçinin bildirilir ki, əfv olunacaq məhkumların siyahısı hazırdır və məhkəmə hakimiyyətinə təqdim olunub. İran qanunlarına görə, əfv və amnistiya aktı elan etmək səlahiyyəti yalnız İranın Ali rəhbəri Ayətullah Əli Xamneyiyə məxsusdur. Qanuna əsasən, siyahı Ali rəhbərə təqdim olunacaq. A.Xamneyi isə sənədlə tanış olduqdan sonra onu təsdiq edəcək və icrası üçün sərəncam imzalayacaq.

Rövşən ATAŞİYEV, "Xalq qəzeti"

Parisdə yanğın

Fransanın paytaxtı Parisdə səkkizmərtəbəli evin yanması nəticəsində 3 nəfər həlak olub, 30 nəfər xəsarət alıb.

Paris prokuroru Remi Haytsın sözlərinə görə, yanğının səbəbləri araşdırılır. Yanğını törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

"BFMTV"-nin məlumatına görə, Fransa paytaxtının qərbində yerləşən səkkizmərtəbəli binada yanğın gecə baş verib. Yaxınlıqdakı evlərin sakinləri də təcili evakuasiya ediliblər. Yanğını söndürmək üçün 200 nəfər yanğınsöndürən səfərbər edilib. Yanğınsöndürənlər arasında da xəsarət alanlar var.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

BİLDİRİŞ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətində tətbiq olunan SERP proqram təminatının modullarına kotirovka sorğusu üsulu ilə illik texniki dəstəyin satın alınmasını həyata keçirir.

SERP proqramına aşağıdakı modullar daxildir:

1. İnsan resursları modulu
2. İşçilərin əmək haqqının hesablanması modulu
3. Mal-material ucotu modulu
4. Material ehtiyatları modulu
5. Əsas vəsaitlər modulu
6. Pul vəsaitləri modulu
7. Büdcənin planlaşdırılması və icrası modulu
8. Sosial sığorta hesabatları modulu

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 12 fevral 2019-cu il tarixədək (saat 17.00) qəbul olunur.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu. Telefonlar: 012 538 40 48, 012 537 19 41, 012 537 19 43.

Allah rəhmət eləsin

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov və şöbənin əməkdaşları iş yoldaşları Nəsimi Məmmədova atası

XALIQVERDİ MƏMMƏDOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətti), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 7321
SİFARIŞ 298
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00